

Rövşən Yerfi

Penitensiar lövhələr



Bakı - 2013

Yazıcıının yaradıcılığı haqqında əlavə məlumat almaq istəsəniz ***rovshenyerfi.wordpress.com*** bloquna daxil olun.

Əsərləri barədə müəllifə irad və təkliflərinizi çatdırmaq üçün isə ***r.yerfi@gmail.com*** elektron ünvanından istifadə edə bilərsiniz.

Kitaba uzun illər Penitensiar Xidmətin əməkdaşı olmuş müəllifin cəzaçəkmə müəssisəsinin həyatına dair əhvalatlarla bağlı hekayələri, “Həbsxana bənövşəsi” adlı pyesi və bir müsahibəsi toplanmışdır.

ISBN 978-9952-484-68-7

© Rövşən Yerfi. 2013
© “OL” MMC. 2013

QANUNDA OL MAYAN “DÖVLƏT”

Mən sizə cəzaçəkmə yerləri, həbsxana həyatı, oralarda baş verənlər, dünya içərisində “dünya-nın”, dövlət içərisində “mini dövlətin” özünəməxsus xüsusiyyətləri barədə qısa söhbətlər etmək istəyirəm.

Məcazi mənada adlandırdığımız bu balaca dövlət marionetka sayılan balaca padşahlıqlara da bənzəyir. Burada dövlətin ən vacib elementlərin-dən hesab edilən üçü: ərazisi, əhalisi və sərhədi var. Ətraf aləmdən onu ayıran güclü mühafizəsi, dövlət sərhəddindən daha sayıq qorunan şumlanmış nəzarət iz zolağı, qala divarları kimi hündür daş hasarları içəridəki hakimiyyətin əzəmətindən xəbər verir.

Bu “dövlətdə” demokratik hakimiyyətdən, ya da konstruktiv müxalifətdən danışmağa dəyməz. İdarə etmə daha çox konstitusiyalı monarxiyaya oxşayır. Əsasən iki növ qanunlardan istifadə edilir. Biri yerləşdiyi ərazinin dövləti tərəfindən qəbul edilən qanunlar, digəri isə içəridə hamı tərəfindən anlaşılan yazılmamış qanunlardır. Hakimiyyətin təkcə bir – icraedici qolu var: rəis – balaca padşah; rəisin müavinləri – padşahın vəzirləri; icra apar-

tindakı şöbə rəisləri – nazirlər; dəstə rəisləri – icra nümayəndələri və nəzarətçilər – polislər. Təbii ki, “ölkənin” əhalisi məhkumlardır. Onlara xarici mühitlə canlı ünsiyyətə yalnız “sərhəddə” yerləşən görüş otaqlarında icazə verilir. Əhali üçün “olkə-yə” gəlib – getmə ancaq məhkəmə qərarı deyilən sənədlə tənzimlənir. (Bir qeyd: evləri “çol” dövlətdə olduğundan hakimiyyət nümayəndələri əhali-yə aid edilmirlər. Günün yarıdan çoxunu burada keçirsələr də, gecə saatları öz aralarında növbəli qaydada bölüşdürürlər.) Ərazidə fəaliyyət göstərən tbb məntəqəsi – səhiyyə; yeməkxana, dərzi , çəkməçi, telefon rabitəsi, hamam və sair - əhaliyə xidmət; klub, kitabxana – mədəniyyət; sinif otaqları – təhsil; larek (dükən) – ticarət; istehsalat zonasında-kı işləmək üçün sexlər – sənaye sahələrini təmsil edir.

Və nəhayət bu “dövlətciyin” qayda-qanunu pozanları cəzalandırmaq üçün “kars” deyilən öz təcridxanası, “türməsi” də var. Cəza alanlar orada bir gündən altı ayadək saxlanıla bilərlər.

Hakimiyyətin başlıca məqsədi, vəzifəsi içəri-dəki sabitliyin qorunması və həyəcan, səksəkə yaradacaq hər bir hadisənin, narazılığın, qiyama yol açan təxribatın qarşısının alınması yönümündə işlərin həyata keçirilməsidir. Burada dəyəri olmayan bir şey varsa, o da zamandır. Bir nömrəli vətəndaşı – “padşahından” başlamış sakinlər ara-

sında ən aşağı zümrə sayılan üzdəniraqlaradək hər kəs zamanın keçməsində maraqlıdır. Zaman keçirsə, demək cəza müddəti azalır. Əməkdaşlar üçün isə bu növbəti maaşın yaxınlaşması, iş stajının artması, pensiyaya doğru addım mənasını daşıyır. Onu necə var yola vermək lazımdır: işlə, ya da asudə vaxtla bağlı tədbirlərlə...

“Padşah” və “vəzirlər”

Şahmat oyununda şahın mat olması oyunun sonudur. Bu “səltənətdə” necə?.. “Padşah” mat ola bilərmi?

“Padşah” nəyəsə mat qala bilər, amma, “mat” ola bilməz. Çünkü, o, içəridən seçilmir, arxasındakı böyük güc olan - “çöl” adlandırılın aləmdəki qanuniləşmiş QÜVVƏNİN göstərişi ilə təyin olunur. Belə ki, “çöldəki” dövlətin sərəncamları hakimiyyətini icra etmək üçün ona bütün lazımı səlahiyyətləri verir. Verilən səlahiyyətlərdən və daxili qanunlardan yerindəcə istifadə edə bilən “padşah” daim qalib olaraq qalır.

O, hamını – “vəzirlərindən” başlamış “polslərədək”, giriş qapısından tutmuş ən adı sahə “objekt”lərinə qədər hər kəsi və hər yeri tam nəzarətdə saxlayaraq vəzifəsini avtoritar rejim üsulu ilə idarə edir. Onun icazəsi və ya razılığı olmasa bu ərazidəki havada quşlar da uçmağa ürək etməzlər. Az qala bütün qərarları icazələri sonda,

o, verir. Gün ərzində işçilərindən, həm də əhalisinin sevimlilərindən aldığı fasiləsiz, davamlı informasiya axınının nəticəsində nəinki kimin nə etdiyindən, hətta kimin nə düşündüyündən də xəbərdar olur. Bununla belə, sərf etməyəndə, özünü elə aparır ki, guya heç nədən məlumatı yoxdur.

Bir qayda olaraq “padşah” tələbkar olmaqdan yorulmur. Hiss etdirmək istəyir ki, hamidan nara-zıdır, heç kim işini layiqincə apara bilmir, sadəcə onun sayəsində başlarını girləyirlər. Qəlbən acgöz olsa da, gözü tox kimi görsənməyə çalışır. Hər ayın sonunda isə xidmət sahələrindəki “toçkalar-dan” “töycünü” ilk növbədə özü üçün yiğdirir. Büdcədən yeyintinin, hədiyyələrin, “hörmətlərin” ən çoxu, ən yaxşısı onun olmalıdır. Kimsə bu qaydalara qarşı çıxmaq istəsə, ləngimədən “torbasını tikib”, “dövlətindən” kənarlaşdırır.

O, ürəyi yumşaq, səmimi ola bilməzdi. Mümkün deyildi. Elə olarsa, ondan çekinib qorxmaz-dilar. Mütləq yuxarıda sadaladığım keyfiyyətlərə malik olmalıdı ki, hamı onu əsl “padşah” kimi qəbul edərək hörmət etsin.

“Padşah” özü seçilmədiyi kimi, “vəzirlərini” də seçə bilmir. Onlar da təyin olunurlar. Üç “və-zirdən” birincisi əmniyyət və təhlükəsizlik məsə-lələrinə cavabdehlik daşıyır. Belə ki, üç “nazir”: daxili işlər (rejim), təhlükəsizlik (əməliyyat), əd-

liyyə (qeydiyyat) ona tabedir. İkinci “vəzir” humanitar məsələlərlə məşğul olur. Bir nazirə – mədəniyyət və təhsil (tərbiyə işinin təşkili) və icra nümayəndələrinə (dəstə rəisləri), o, kuratorluq (qismən isə “səhiyyə nazirinə” (tibb hissəsinə) nəzarət) edir. Əhalinin yenidən tərbiyəlməsi, mədəni-kütləvi tədbirlərin təşkili və sakinlərin vaxtından əvvəl azad edilməsi məsələlərinin “düzülüb qoşulması”... və sair humanist işlər onluqdur.

Üçüncü “vəzir” təsərrüfat məsələlərinə baxır. Maaliyyə naziri (mühasibat), sənaye naziri (direktor və ya istehsalat) və bir-neçə “sexovşik” (sex rəisi) onun göstərişlərinə qulaq asır. “Dövlətin” idxlə-ixrac proseslərini həyata keçirmək əsasən bu “vəzirin” öhdəsinə düşür.

“Vəzirlər” arasında ən hörmətlisi, (“bərk gedəni”) əmniyyət və təhlükəsizlik vəziri sayılır. “Padşah” istirahət edəndə onu əvəz edir. Çox vaxt “padşahın” sevimli olur. Odur ki, “padşah” yiğdirdiği “töycü”dən “vəzirləri” arasında ən çoxunu da ona verir. Əks halda, yəni aralarında anlaşılmazlıq olarsa, hakimiyyətdə böhran vəziyyəti yaranır. Bu iki nəfərin yola getməməsindən hamı əziyyət çekir. Şəxsi ambisiyanın sonu onlardan birinin “dövlətdən” uzaqlaşdırılması ilə başa çatır. Baxır “çöl” dövlətdə kimin “arxası” güclü olur.

Yeri gəlmişkən, qanunda olmayan “dövlətdə” “arxa” məsələsi ən önəmli şərtdir. Güclü “arxa” burada rəğbətdi, vüqardı, uğura, müvəffəqiyyətə yaşıl işıqdı. Yoxdusa, susmaq məsləhətdi, sal başını aşağı işlə, xidmət etmək borcundu, vəssalam... Eynilə “çöl” dövlətində olduğu kimi...

Ümumiyyətlə “çöl” dövləti ilə bu “dövlət” arasında bir xeyli xüsusiyyətlər baxımından eyniyyət və oxşarlıqlar çox idi...

“Nazirlər”, “icra nümayəndələri” və “polislər”

Qərbdən gələn demokratiya, insan hüquqları küləkləri son illər qanunda olmayan “dövlətin padşahını” lap girinc edib. Avropa Şurası adından saysız-hesabsız hüquq təşkilatlarının gedigəliyi padşahlığını gözündən gətirib. Gələn gedənin əziyyətinə birtəhər dözsə də, korrupsiya söhbəti başlayandan isə tamam qanı qaralmışdı. “Belə də iş olar, - düşünürdü, - deyirlər çayı keç, amma ayağın islanmasın.” Odur ki, məcbur idи, su içəndə də üfürə-üfürə içsin.

Günlərin birində “padşahın” telefonuna zəng gəlir ki, sizi korrupsiya idarəsindən narahat edirlər. Sizdən şikayət var, filankəs azad edilərkən filan qədər rüşvət almışız. “Padşah” faktı etiraf etməkdən vaz keçib daş atıb başını tutur ki, yalandı, böhtandı. Telefondan cavab gəlir ki, hörmət edib faktı böyütmək istəmirik, ona görə də

etirazınızı izahat şəklində yazıb ləngimədən çatdırın, nömrəsini də verir. "Padşah" əsəbindən bilmir nə etsin, özünü müdafiə etmək üçün tələsik izahat yazıb bir işçisinə tapşırır ki, aparıb həmin "mötəbər"ə əlbəəl çatdırınsın. Korrupsiya idarəsinin qarşısında verilən nömrəyə zəng vurulur. Cabab alınır ki, "indi şəhərdə deyiləm, atın idarənin poçt qutusuna gəlib götürərəm". Bir-neçə gün keçir, izahatın sorağı ən yuxarılardan gəlir. Aləm qarışır bir-birinə, məlum olur ki, o idarədə nə elə adam işləmir, nə də elə telefon nömrəsi mövcud deyilmiş... Güman edilir ki, bu sadəcə "padşahın" dostlarından birinin "reanimasiya" zarafatı imiş. Bəs faktlar "çölə" necə sizib? Hə, bunun üçün söhbətimizin ardına – "dövlətdəki" hakimiyyət səlahiyyətlilərinin vəzifə bölgüsünə qayıdaq.

Qanunda olmayan "dövlətin" hakimiyyət piramidasında "padşah" və "vəzirlərdən" sonra "nazirlər" (şöbə rəisləri) gəlir: təhlükəsizlik (əməliyyat), daxili işlər (rejim), ədliyyə (qeydiyyat), mədəniyyət və təhsil (tərbiyə işinin təşkili), səhiyyə (tibb hissəsi), maliyyə (mühasibat) və sənaye (istehsalat).

Təbii ki, "nazirlər" arasında imic yüksəkliyi təhlükəsizliyindir. Bu sahənin əməkdaşları hamidən ayıq-sayıq olmalıdır. Belə ki, "əhali" içərisindəki qurduqları agentura şəbəkəsi vasitəsilə hamidən əvvəl ən dəqiq, ən geniş məlumatlara

onlar malik olurlar. Əldə edilən həmin məlumatlar və dindirilmələr əsasında rejim pozuntularının-dakı günahkarlar tapılır, zərərsizləşdirilir, baş verə biləcəklərin qarşısı alınır. Bunun üçün situasiyaya uyğun mümkün olan bütün lazımı üslullardan istifadə olunur. Belə işdə psixolji istedadın əvəzi yoxdur. Geniş duyum qabiliyyəti olanlar nəinki qarşısındaki insanın daxilini, hətta qarşı-sındakı divarın əks tərəfini də fəhm ilə müəyyən-ləşdirə bilirlər.

Başqa əməkdaşlardan fərqli olaraq onlara da-ha bir əlavə səlahiyyət verilir: zəruri hallarda öz iş yoldaşlarını da gizli nəzarətə götürmək, müşahidədə saxlamaq. Bəlkə də ona görədir ki, "dövlətin" digər əməkdaşları daha çox ürəklərində onlardan çəkinib ehtiyatlanır, üzdə bildirməsələr də, münasibətlərdə məsaфə saxlamağa üstünlük verirlər.

Təhlükəsizliklə ən sıx qarşılıqlı əməkdaşlışa ehtiyacı olanlar daxili işlər (rejim) qurumunda çalışanlardır. Daxili işlər mənsubları rejim şəraitinin stabil qalmasına birbaşa məsuliyyət daşıyırlar. Rejim dedikdə, ilk növbədə nə nəzərdə tutulur? Rejim - hüquqi aktlarla müəyyən olunmuş cəzanın icrası və çəkilməsi qaydasıdır. "Dövlət əhalisi" bütün sutkanı təsdiq edilmiş qaydalara uyğun yaşayır: səhər yuxusundan ayılmaqdan başlamış - gecə yuxusunadək. Bundan əlavə geyim, saç, yataq şə-

raiti, istifadəsi zəruri sayılan əşyalar, qadağan edilən əşyalar, görüş vaxtı icazə verilən ərzaqlar və sair qaydalara da onlar nəzarət edir. Bu qaydaların hər hansı birisinin icra edilməməsi, qaydalar-dan kənara çıxılması rejim pozuntusu adlanır və təxirə salınmadan müvafiq cəza ilə cəzalandırılır.

Rejimin varlığı, fəaliyyəti – elə, “dövlətin” varlığı deməkdir. Buna görə də daxili işlər əməkdaşları əksərən görülən işlərin böyük ağırlığının onların ciyinlərinə düşdüyüünü iddia edib, özlərini “dövlətin” bel sütunu hesab edirlər. Bəzən də açıqdan-açıga təhlükəsizliklə nüfuz mübarizəsinin kəskinləşməsindən qorxmurlar.

Ədliyyə (qeydiyyat) qrupundakılar da həmişə olduğu kimi, fəallıqdan kənar olsalar da, əsasən qanunun tətbiqi və müdafiəsini həyata keçirirlər. Gün ərzində onlar “əhalidən” çox sənədlərlə temasda olurlar.

Hüquq mühafizə “orqanlarından” sonra səlahiyyət bölgüsündə “dövlətin” humanitar vəzifələrini yerinə yetirən mədəniyyət və təhsil (tərbiyə işinin təşkili) “nazirliyi” gəlir. “Nazirliyin” əməkdaşları olan “icra nümayəndələri” (dəstə rəisləri) “əhali” ilə münasibətdə humanistlik sərgilədiklə-rindən, sakinlər hakimiyyət məmurları arasında daha çox onlara qarşı mehribanlıq edirlər. Çünkü, başqa əməkdaşlardan fərqli olaraq onların kabinet-ləri yataqxanaların içərisində yerləşir. Məsafə ba-

ximindan ən yaxını, son anda arxalandığı işçilər onlardır.

“Əhali” “padşahın” əmri ilə bir qayda olaraq yüz nəfərdən az olmamaqla, bərabər dəstələrə bölünür. Hər dəstə məqsədyönlü, birbaşa nəzarət üçün bir “icra nümayəndəsinə” həvalə edilir. “İcra nümayəndəsinin” vəzifəsi gün boyu dəstədəki sakinlərlə ünsiyyətdə olmalı, onlar arasında baş vermiş hadisələrdən, dava -dalaşdan, mübahisələrdən, narazılıqlardan, məişət çatışmamazlıqlarından, qisası hər şeydən xəbərdar olmalı, çətinlikləri həll edib yoluna qoymalıdır. Sakinlərin hər biri ilə, onları yaxından tanımaqdən ötrü ayrılıqda qəbul edib tərbiyəvi mövzuda söhbətlər aparmaq, asudə vaxtın səmərəli keçməsi üçün əyləncəli idman yarışları, mədəni-kütləvi tədbirlər təşkil etmək “icra nümayəndəsinin” gündəlik qayğılarındandır. Sadalanan işlərin həyata keçirilməsində məqsəd – cinayətkarın cinayət aləminə deyil, islah yoluna qədəm qoyması üçündür. Elə “icra nümayəndəsinin” ən böyük səlahiyyəti də bu məsələdən yaranır. Cəzanı yüngülləşdirmə və vaxtından əvvəl azdlığa buraxılma vaxtı sakinin islah olunub, ya olunmamasına məhz onun yazdığı xasiyyətnamə haqq verir.

Qalan üç “nazirlik – səhiyyə (tibb hissəsi, maliyyə (mühasibat), sənaye (istehsalat) “padşahın” hakimiyyətinin bərqərar olmasında yardımçı rol

oynayırlar. Belə ki, son dövrlər istehsalatın adı var, özü yoxdur. Mühasibat yalnız ayrılan büdcə vəsaitini “əritməklə” məşğuldur. Tibb hissəsindəki həkimlər isə tibbdən kimsənin başı çıxmadığı üçün özlərini tam olmasalar da, yarımmüstəqil hesab edirlər. İstənilən an hər hansı sakini xəstə kimi qeydə almağa görə “padşahla” məsləhətləşməyə ehtiyac görmürlər...

“Polislər” (nəzarətçilər) hakimiyyətin ən aşağı pilləsində dururlar. Onların vəzifəsi asayışı qorumaq, təyin olunmuş postlarda əhaliyə nəzarət etmək və yuxarı rəislərin göstərişlərini yerinə yetirməkdir. Gün ərzində onlara dinclik yoxdur, daim ayaqüstü, daim hərəkətdədirlər. “Padşah” lazımlı gələndə onları fəhlə kimi də işlədir. Özləri demişkən: “necə deyərlər, adam yerinə də işləyirlər,..pardon, “qanun keşikçisi” yerinə də...

Indi oğul istəyər tapsın ki, bu qədər səlahiyyətlinin içərisindən “faktlar” çölə necə və kim tərəfindən sizir..?

“Obşaklar”

Hakimiyyət nümayəndələri ilə tanışlıqdan sonra, nəhayət sıra növbəsi gəlr “əhaliyə”. Qanunda olmayan “dövlətin əhalisi” cinsi azlıqları nəzərə almasaq, bir qayda olaraq tək bir cinsdən ibarət olurlar. Belə ərazi - yaşayış sahələrində əhalinin sayı əksərən min nəfərdən çox olmur. Yaş etibarı ilə on

səkkiz yaşdan başlayaraq ahil yaşlaradək hər yaşdan sakin tapa bilərsiz burada. Eləcə də ağıl, xasiyyət baxımından da, insan psixologiyasının təsnifatı üzrə istənilən növü ilə rastlaşmaq mümkündür.

Onları toplayanda əsasən törətdikləri əməllərə uyğun və oxşar olanları bir yerə yiğirlər. Birgə yaşayış zamanı xaosun, uyğunsuzluğun yaranmaması üçün. Çünkü, eyni “bəlaya” mübtəla olan, bərabər kateqoriyalı adamlar bir-birləri ilə daha rahat yola gedirlər. Analiz edilərkən belə nəticəyə gəlmək olar ki, onların doxsan səkkiz faizi günahlı, təqrübən iki faizi “sifarişli”, haqsız həbs edilənlərdir.

Təhsil cəhətdən “əhalinin” ədatən on faizi ali təhsilli, on faizi də tamam savadsız olur. Qalan səkkən faizi isə yazib oxumağı bacarsalar da dünyaya baxışları ilə savadsız səviyyəsindədirlər. Bununla belə aralarında əl işi ilə yaradılan sənətkarlığa güclü meyil, bacarıq duyulur.

Yaş hesabından yeniyetmə, cavan, qocalara bölünən əhali yaşayış nöqtəyi nəzərindən də üç təbəqəyə ayrılır: sayı çox olan kasıblar, az miqdarda ortabablar və hamı tərəfindən tanınan, sayılacaq qədər imkanlılar – oğru dünyasının dili ilə desək “burjuylar”.

Bu yerdə daha çox əvvəllər mövcud olan, son illər qarşısı alınan, indi demək olar ki, tamamilə aradan götürülən, cinayətkar aləmə aid olan “ob-

şak" adlı qurumun strukturu və xüsusiyyətləri barədə danışmaq istəyirəm. Məhkumların mənafeyinin müdafiəsi ideyası ilə yaradılan bu qurum əslində müəssisə rəisinin və əməliyyat şöbəsinin gizli iştirakı ilə idarə etməni asanlaşdırmaq üçün təşkil olunurdu. Cinayətkar aləmdə nüfuz qazanmış avtoritetlərin və rəisin gizli razılığı ilə onlardan biri obşak seçilirdi. Obşak məhkumların böyüyü sayılırdı. Onun göstərişləri, az qala rəisin əmlərinə bərabər olurdu. Bir növ, o, rəisin şətsiz məhkum müavininə çevrilirdi. Əlbəttə, klassik ogrular belə oyunlara girmirdilər və onlara olan münasibətlər başqa müstəvidə qurulurdu. Obşak başına "bratva" adlandırılın dostlarını yığırdı ki, onların da obşakın nəzarətini müəssisə ərazisində əhatə etmək üçün hərənin öz işi olurdu. Kimi "proqon" a (vergi), kimisi "qrev" (ianə) məsələlərinə baxırdı. Proqon – can vergisi funksiyasını daşıyırıldı. Hər bir məhkum görüşdən çıxdıqda üzvülükdə haqqına bənzər müəyyən olunmuş miqdarda "katyol" deyilən fonda pul ödəməli idi. Yığılan pulun təyinatı üç yerə ayrılmışdı: bir hissəsi rəisə, bir hissəsi obşak və ətrafinin dolanışığına, sonuncu bir hissəsi də karsda, sançastda olan, evdən uzunmüddət yanına gəlinməyən "bedalaqa" sayılan kasıblar üçün siqaret və çay-qənd alınmasına xərclənirdi. "Bratva"lardan sonra obşakın "icra aparatına" dəstələrdə nə-

zarət vəzifəsini yerinə yetirən "korpusnoy"lar daxil idi.

Obşak ayrıca otaqda, ona qulluq edən bir yəvari ilə qalırdı. Onun otağı həm də kabinetə oxşayırıdı. Televizoru, videosu, soyuducusu, bahalı sərinkeşləri, qızdırıcıları – bu sayaq elektrik avadanlıqlarından korluq çəkməzdi. O, heç vaxt səhər-axşam yoxlamalarında iştirak etməzdi. Zona içərisində qəzintiyə də rəis sağı tək çıxmazdı, mütləq ətrafında "aparatından" bir-neçə nəfər olmalı idi. Rəisin dostlaşlığı qanuni ogrulara və sevimli "burjuylar" üçün də buna bənzər şərait yaradılırdı. Belə ünvanlarda rəisin birbaşa şəxsi göstərişi olmadan heç vaxt "şmon" (axtarış) aparılmırıdı.

Bəzən obşaklar rəislərin pula olan hədsiz nəfslərindən istifadə edib ağlagəlməz, qanuna zidd hərəkətlər etməkdən də çəkinmirdilər. Nəinki uyuşdurucu maddələr, hətta alkoqollu içkilərdən istifadə olunmasına, əxlaqca düşük "xanımlarla" qanunsuz uzunmüddətli (bir gündən üç günədək) görüşlərin alınmasına cəhdlər olunurdu. Belə faktların yaxın keçmiş illərdə mətbuata sizması hallarını yəqin ki, xatırlayarsınız. Uyuşdurucu məsələsinə gələrkən öz müşahidələrimə əsasən deyə bilərəm ki, nəzarət nə qədər güclü olsa da yüzlərlə narkotika aludəcisinin onu əldə etməyə həftələrlə, aylarla yol tapa bilməməsi mümkün-

süzdür. Hökmən istisna hesab edilən bir vasitə, imkan, şəxs tapılır. Rəislər də çalışırlar ki, o istisnalar da onların icazəsi olmadan, “haqqını” almadan ötməsin.

Diqqətlə nəzər etdikdə obşak qurumu bir qədər sovet quruluşuna bənzəyirdi. Sözdə bərabərlik, məzlumlara dayaq olmaq iddia edilsə də, ən çox faydanı heç vaxt məhkum yeməkxanasına gəlməyən, proqon hesabına normal yeyib-içən obşak və onun ətrafi göründü. Məhkumlar içərisində bu həqiqəti dərk edənlər tüfeyli dustaq yoldaşlarını ürəklərində xoşlamasalar da, qorxularından düşündüklərini dillərinə gətirə bilmirdilər. Çünkü, obşakın cəza qərarları çox zaman amansız, alçaldıcı olurdu.

Obşak və onun ətrafinin qəribə qayda qanunlarından biri də “paqonun” qəbuluna tək gedilməməsi idi. Hətta obşak belə rəisin qəbuluna çağırılında da görüntü üçün yavərlərindən birini kabinetə qədər aparıb özü içəridə tək söhbət edirdi.

Beləliklə rəis obşak vasitəsilə məhkumları idarə edir və həm də rahatca “haqqını” alır. Amma, çox vaxt rəislər qurdıqları oyunun bəlasına düşürdülər. Ona görə ki, bir müddət sonra, obşak və ətrafindakılar topladıqları pullardan elə harınlaşdırıldılar ki, rəisi saymamaga başlayırdılar. Narazılığın dalısıyca da onu “bunt”la, qiyamla

hədələyirdilər. Başlanan soyuq müharibənin sonu, şübhəsiz, "voyska"nın, yəni əsgərlərin nizam-intizam yaratmaq məqsədi ilə müəssisəyə gətirilməsi, həddini aşanların "kars"lara salınması və rəisin işdən azad olunması – "padşahın" is-tefası ilə başa çatırdı.

Son dövrlərdə rüşvətin cəmiyyətdə aparıcı rol oynaması, qol-budaq ataraq çıçəklənməsi öz təsirini cinayət aləminə də göstərdi. Əsl qanuni oğrular arasında dolayısıyla, pul gücünə oğru adı alanlar da peyda olmağa başladı. Xüsusilə məhkumlar içərisində cinayət aləmindəki kastaların qaydaları üzrə cəzalanmalılara puluna görə göz yumulması, "sındırılmışdan" rüşvət alınıb təmizə çıxarılması hallarının artması obşak qurumunun nüfuzdan düşməsinə səbəb oldu. Misal olaraq bir nümunə danışım: on-on iki il əvvəl islah əmək müəssisəsilərinin birində tanınmış bir inqilabçının narkoman nəvəsi (hələ o zaman basının adı bəzi yerlərdə qalmışdı) aludə olduğu "xəstəliyi" üzündən cəza çəkirdi. Məhkumlar arasında onun cinsi azlıq kimi passiv olması qənaəti yaranmışdı. Ancaq, obşak müəyyən məbləğ qarşılığında ehtimalları rədd edib, onu təntənələşkildə "təmiz oğlan" elan etmişdi. Bu sayaq obşaklar azadlığa çıxandan sonra çox vaxt təxirə salınmadan klassik oğrular tərəfindən ağır cəzalara məruz qalırdılar.

Digər bir tərəfdən qanunların yenilənməsi ilə başlanan tədbirlər sayesində ölkədə cəza siyasetinin yumşaldılması, aparılan geniş islahatlar, yaşayış şəraitinin əvvəlki dövrlərlə müqayisədə xeyli yaxşılaşdırılması məhkumların özlərini də obşak strukturunun mənasız olduğu anlamına gətirib çıxartdı.

Və “padşahlara” da tapşırıldı ki, zəhmət çəkib özləri işləsinlər, başqasının əli ilə “iş” görüb başlarına bəla yaratmasınlar.

“Burjuylar”

Fərqi yoxdur, istəyir azadlıq, istəyir qanunda olmayan “dövlət” olsun - hər ikisində insan və insanların pula olan tükənməyən, sonsuz nəfsi var. Çöldə ləyaqətini qoruyan adam həbsdə də öz qürurunu saxlaya bilir. Müxtəlif vasitələr hesabına eyiblərini gizlədənlər isə, içəridəki kəskin nəzarət altında manevr darlığından, imkanların məhdudluğundan qısa zamanda malik olduqları sima və səviyyələri ilə çox keçmədən aşkarlanır, qüsurlarını ört-basdır edə bilmirlər. Burada iblis-lər mələk donu geyinməyi bacarmırlar. Azadlıq-la türmənin ən böyük fərqi də burasındadır: kimsənsə, nəsənsə, osan... Daha çöldəki kimi maskalana bilməzsən, mütləq daxilin üzə çıxacaq. Ləkəlisənsə, o ləkə daim səni qarabaqara izleyəcək. Ləkəsizsənsə, ləkəlilər arasında gərək

həmişə mənliyini saxlayanın, itirməyəsən. Onu itirməmək üçün isə yüksək mənəvi keyfiyyətlərinlə yanaşı pulun da öz müstəsna rolü olur. Doğrudur, pul hər şey demək deyil. Amma pulun hər yerdə, o cümlədən cinayət aləmində də mövcudluğu insan üçün rəğbətdi, ehtiramdı. Hələ bir əsr bundan əvvəl dahi şairimiz Mirzə Ələkbər Sabir demişkən:

*Adəmi adəm eyləyən paradır,
Parasız adamın üzü qaradır...*

Rəğbət haradan başlayır? Əlbəttə, gətirilən “peredaçaların” (bağlama, sovqat) sayından. “Peradaça”nın miqdarı şəxsin çöldəki qiymətinin əsas göstəricisi hesab edilir. Əgər adama illərlə “peredaça” gəlmirsə və ya bayramdan bayrama gəlirsə, demək, o adam çöldə ya çox kasıbdır, ya da onu yaxınları, qohum - əqrəbəsi adam siyahısından siliblər. Belələrinə “bedalaqa” deyirlər. Hər ay “peredaça” alanlar - ortabablar sayılır. Onlara hamı hörmət edir: “paqon” da, məhkum da. Çünkü, onlar ümidi adamlardı, ümidsiz deyillər.

Hər həftə “peredaça” alan adamsa artıq “burjuy” sayılır. “Burjuylar” isə adətən keçmiş vəzifəlilər, biznesmenlər, sahibkarlar və ya onların övladları, yaxın qohumları olur. “Burjuylar” malik olduqları pula arxalanıb özləri ilə başqaları

arasında fərqli distansiya yaratmağa çalışırlar. Onlar əsasən rəis və onun müavinləri ilə yaxın, mehriban münasibət qururlar, qalan əməkdaşlarla bir o qədər önəm vermirlər. Cinayət aləmindən də təkcə obşaka diqqət yetirirlər. Neytral olmağa, kimsəyə qarışmamağa, hamidan təcrid olunmuş şəraitdə yaşamağa daha çox üstünlük verirlər. Hamidan kənar olmaq arzusu özünü yüksəktutma, xudbinlik hissindən savayı, sərfəli olmayan hər kəsə pulundan istifadə etməyə imkan verməmək qayğısından irəli gəlir. Aylıq rəisə ödədikləri "haqqın" qarşılığında onlara obşakın şəraitinə bənzər rahatlıq yaradılır. Ayrıca otaq, ya da barakin baş küçü onlara verilir. Elektrik məşət cihazlarından gen-bol istifadə etməyə icazə verilir. Kasib məhkumların içərisindən gündəlik normal qidalanmaq xatırınə "burjyun" yemək - içməyini, yaşadığı yerin səliqə - sahmanını, təmizliyini görməyə bir ya iki nəfər könüllülər tapılır.

"Burjuylar" da səhər və axşam ad yoxlamalarında istisna hallarda iştirak edirlər. Eyni zamanda onların yatağına, əşyalarına, ərzaq ehtiyatına nəzarət məqsədli baxışlar yalnız rəisin göstərişi ilə icra oluna bilər. Qaydalardan artıq görüşə çıxməq da onlar üçün problem deyil. Hər həftə "peradaça" aldıqları səbəbindən qidalanma sarıdan heç bir narahatlığı olmayan "burjuylar" boş vaxtlarını yeyib yatmaqdan başqa gündəlk qəzetlə-

ri, rus dilində dedektiv kitabları oxumaqla, televizora baxmaqla, radioya qulaq asmaqla keçirirlər. Xüsusilə, qadın müğənnilərin mahnlarını dinləyəndə dərin xəyallara dalırlar. İstər – istəməz hərə azadlıqda sponsorluq etdiyi “ciyərparra” xanım müğənnisini xatırlamalı olur.

İkisinin xatırəsi yadımdadır. Bir keçmiş şirkət sədri öz müğənni xanımını düşünəndə çox vaxt dözə bilməyib kövrəlirdi. Büyük təəssüf hissi ilə danışındı: “Məllim (o, mənə “məllim” deməyi xoşlayırdı), bilirsiz biz necə bir birimizi sevirdik. Onun üçün nələr etmirdim. Konsert turları təşkil edirdim, klip çəkdirirdim, albom yazdırırdım. Artist olanda nə olar, çox mərd xanım idi. Günah məndə oldu, acgözlüyümdən qalmadım. Bir müddətdən sonra gizlicə bir başqası ilə də tanış oldum. Güman elədim ki, xəbər tutsa da xərclədiyim pulların xatırınə özünü qoyar görməməzliyə. Gəl ki, elə olmadı. Bilən kimi kabinetimə gəlib, mənə bir dənə yağlı sillə çəkdi. Dedi, sən kişi deyilsən. Qapını çırpıb o gedən getdi, heyif ondan... Eh, kim bilir, bəlkə də, onun qarğısına düşdüm, az keçmədi tutuldum.”

Bir keçmiş nazirin qardaşı oğlu isə əksinə, xanım “müğənniciyinin” səsini eşidəndə açığından radionun dalğasını dəyişirdi. Həbs olunmasında o xanımın da rolunun olduğunu güman etdiyinə görə, həm də təzəliklə başqası ilə adı çəkildiyi

üçün onunla bağlı xatirələrini birdəfəlik unutmaq istəyirdi. Digər “burjuy” dostları bir vaxtlar şou ulduzuyla olan macərası ilə bağlı zarafatla söz atanda acizanə etiraz edirdi: “Siz canınız, mən o “gözəlçəni” çoxdan xəyalımdan çıxarmışam, gəlin başqa mövzudan danişaq...”

Türmədə onlar sanki, yeni bir həyat “universitetində” dünyaya baxışlarını zənginləşdirirlər. Düşünüb-daşınmağa uzun müddət vaxtları yaranır. Bu vaxt ərzində həbsdən əvvəlki yaşadıqlarını özləri üçün “xəlbirdən” keçirib pisi, yaxşını ayırdılayırlar. Azadlıqda yüzlərlə dostları olduqları halda, belə gündə onlarla ailələrindən əlavə çox az adamlar maraqlanır, yada salırlar. Ona görə ki, bağda ərik qurtaranda salaməleyküm də qurtarmışdı...

“Burjuylar türmə padşahlarının çörək ağaclarıdır” desək yanılmarıq. İl boyu onların pulu ilə müəssisədə abadlıq tədbirləri adı altında görülən təmir və kiçik tikinti işlərini sonradan sənədləşdirib büdcədən yemək rəislərin sevimli şakərləridir. “Burjuysuz” cəza yerləri rəngli olmayan, ağ-qara fotosəkillərə bənzəyirlər.

Onlar türmədə çox qalmağı sevmirlər. Cəzalarının yarısını çəkdikdən sonra, ya əfvələ cəzadan tamam azad olmağa, yaxud da məhkəmə yolu ilə “düz-qoş” etdirib şərti azadlığa çıxmaga can atırlar. Türmə onlarlıq deyil...

“Burjuy”lardan üzdənırəqlaradək

“Burjuy”lardan sonra qanunda olmayan “dövlətin əhalisi” içərisində ikinci, həm də orta təbəqə - ortabablardır. Ortabablar barəsində ətraflı bəhs etməməzdən əvvəl bir əhvalat danışmaq istəyirəm. Bir gün yaşlı, köhnə məhkumlardan birisi cəza çəkdiyi müəssisə rəisinin qəbuluna şikayətə gəlir:

-Ay rəis, xahiş edirəm işçilərinə deyəsən inəyimi özümə qaytarsınlar.

Rəis təəccüblənir:

-Sən nə danışırsan? İnək nədi? “Türmədə” inək olar? Kişi, neçə ildi yatırsan?

-Səkkiz il...

-Hə, deyəsən çəkdiyin “srok” yavaş-yavaş ağlini başından çıxarı...

-Rəis, elə deyil. Bilirsiz ki, mən ömrümdə nə içən olmamışam, nə də çəkən, heç kimin işinə də qarışan deyiləm. Başımı qatmaq üçün kalona gələndə çöldən gizlin, əl boyda radio gətirtmişdim. O vaxt alanda qiyməti qırx manata olub. Gətirtməyimin üstündən üç gün keçmədi rejimniklər gəlib qulaq asan yerdə tutdular ki, radioya icazə yoxdur. İyirmi manat verib geri aldım. Nə başını ağrıdım, bu qaydada radionu ildə azı on dəfə alıblar əlimdən, mən də pul verib qaytarmışam. Səkkiz ildə verdiyim pulları bu gün maraq xatirinə üst-üstə gəlib hesablamaşam. Azadlıqdan gələnlərdən də soruşub öyrənmişəm çöldə o qədər

pula bir inək düşür. İndi yenə təzəliklə alıblar əlimdən. Xahiş edirəm deyin, daha bəsdi "sağdılar", inəyimi özümə qaytarsınlar...

Ortabablardan hamidan artıq "faydalananmaq" həvəsinə düşənlər rejim qaydalarına nəzarət edən əməkdaşlar olur. Rejiim qaydalarından kənara çıxan hər bir hərəkət onlara "yükləmək" fürsəti verir. Hər ay və ya ay yarımdan bir məhkum heyətinə tətbiq edilən saç qırxımı da bu baxımdan mühüm rejim tədbirlərindən biridir. Saçının bir az çox olmasını istəyirsənsə mütləq rejim əməkdaşını "görməlisən". Bu işə baxanları digər əməkdaş yoldaşları öz aralarında "kəkil ölçən" çağırırlar.

Rəisin "obyekləri" hesab edilən "əhaliyə" xidmət yerlərində – dərzi, çəkməçi, hamamçı, bərbər, kitabxanaçı, kluba baxan və sair belə işlərdə "burjuya" təsadüfi hallarda rast gəlmək olar. Ən çox orta təbəqənin məhkumlarıdır bu cür "toçkalarda" işləyənlər. O yerlərə təyin olunmaq elə də asan deyil. Qabiliyyətdən öncə, ilkin "ödəniş" edilməlidir, sonra da hər ayın sonunda "haqq" çatmalıdır.

Qalan başqa "toçkalar" – qazançı (koçeqar), elektrik, santexnik, rəssam – bu kimi işlər aşağı təbəqənin, kasıblarındır. Kasıbların içərisindən bəzən imkansızlıqdan, bəzən də işsizlikdən başının qarışması üçün hörməti olan zabitlərə "dne-

valnilik” edirlər. “Dnevalni” işinin mənası nədir?

Müəssisə rəisindən başlamış bütün əməkdaşların gün ərzində çayını qaynatmaq, yeməyini hazırlamaq işlərinə “dnevalnilər” baxırlar. “Dnevalni” işləmək könüllü olur, kimsəyə məcbur edilmir. Cinayət aləmində belələrini bir qədər kobud səslənən – “şusturyak” adlandırırlar. Onların əməliyyat şöbəsinin agentura şəbəkəsinə gizli cəlb olunmasından ehtiyatlanan, sərbəst işləmək istəyən bəzi əməkdaşlar “dnevalni” siz keçinirlər.

Qanunda olmayan “dövlətin” – bütün müəssisənin təmizlik işləri kasıbların ən aşağı, üzdəniraqlar deyilən bədbəxt zümrəsinin boynundadır. Üzdəniraqlar kimlərdir?

Üzdəniraqlar - əsasən cinayət aləmində “sxodka” adlandırılın məşvərətin “fətvəsi” ilə “sındırılmış” məhkumlardır. Onların içərisində törətdikləri cinayətin ağırlığına uyğun haqlı əvəz olaraq alçaldıcı cəza çəkənlər (xüsusilə, azyaşlıların zorlanması ilə bağlı cinayətlər üzündən) də var, ağılsızlıqdan özləri demişkən “zibilə düşənlər” də var. Oğru dünyasının qanunlarına görə onlarla əl ilə görüşmək, oturduğları yerdə əyləşmək, bir yerdə çörək yemək, yoldaşlıq, dostluq etmək olmaz. Kimsə bilərəkdən və ya bilməyərəkdən bu qadağalardan birinə əməl etməzsə, o da onların sırasında - üzdəniraq sayılmış olar. Bundan əlavə, cinsi azlıq kimi fərqlənən və pas-

sivliyi açıqlanan məhkumlar da üzdəniraqlara aid edilirlər. Müəyyən müəssisələrdə “petuxlar” çağırılsalar da, bu heç də onların hamısının cinsəl baxımdan passiv olması demək deyil. Bir çox yerlərdə isə onları daha mədəni, daha münasib adla – “sanitarlar” adlandırırlar.

Onlar istər “paqon”, istər məhkum – hamı tərəfindən incidilir və hədd qoyulmadan təhqir olunur. Gün boyu ən ağır (ərzaqdan qeyri bütün materialları daşımamaq, yükləmək, boşaltmaq) və çirkili, natəmiz (süpürmək, silmək, yumaq, kanalizasiya, ayaqyolu təmizləmək) işlər üzdəniraqlara göndürülür. Belə təsəvvür yaranır ki, onlar olmasa müəssisə anisanitariya və tullanti içində batar.

Üzdəniraqlıq bu insanları müəssisənin hər tərəfində ağır yük kimi əzir. Səhər və axşam yoxlamalarında onlar sonuncu cərgələrdə dururlar, yataqxanalarda ancaq qapının yaxınlığındakı yatacaqlarda yata bilərlər. Ümumi yeməkxana-ya buraxılmadıqları üçün yeməklərini müəyyən edilmiş yerlərdə yeyirlər. Hər yerdə olduğu kimi hamamda, karsda da onların yerləri fərqləndirilir.

Məsələnin pis tərəfi odur ki. Əgər məhkum üzdəniraq elan olunubsa, həmin qərarın geri götürülməsi mümkün iş deyil. Az qala tam hüquqsuz bir vəziyyətə düşdükleri üçün heç yerə şikayət edə bilməyən, bu utanc ada görə hamının

nəzərindən düşmələrinə dözməyənlər çox vaxt yaşamaq istəməyib intihara cəhd edirlər.

Gördükləri işin qarşılığında papiros və yemək "qrev" inə möhtac olan belələrinə "peredəça" demək olar ki, gəlmir. Çünkü, üzdəniraq olduqlarını biləndən sonra, əksərən yaxınları, hətta ailələri də, olan hər bir ünsiyyəti dayandırır və onlardan həmişəlik imtina edirlər.

Bəzi üzdəniraqların bədbəxtliyini yaranan başlıca şəbəblərindən biri də hədsiz kasib olmlarıdır. Cinayət aləminin ən böyük ədalətsizliyi pula, vara qarşı duruş gətirə bilməməsindədir. Nə vaxtsa, kimsə görüb mü ki, burjuylar üzdənirağın çevrilsin, çarpayısı barakın girəcəyinə qoyulsun? Məgər oğru qanunlarının sərt üzü yalnız kasiblər üçünmüdür..?

Qanunda olmayan "dövlət" - "türmə" dünyası nə qədər "əsrarəngiz" sirrlərlə və mənalarla dolu olsa da, heç vaxt azadlığı əvəz edə bilməz: onlar gecə-gündüz, qaranlıq-işiq kimi bir-birinin əksi və davamıdırlar. Biri qurtaranda, digəri başlayır. Nahaq deyilməyib ki, gecənin xeyrindən gündüzün şəri yaxşıdır. Ona görə də sözümüzün sonunda hamiya gecəsi, qaranlığı ("türməsi") olmayan, qütb gündüzləri sayaq azadlığı bitib tükənməyən, daim yolları açıq, səması işıqlı özür arzulayıram.

08.2012

RUZİ

Cərimə təcridxanasına axşam nəzarətini yeri-nə yetirib otağına təzəcə addımlamışdı qapısı dö-yüldü:

-Vilayət məllim, olar sizdən bir söz soruşum?

Müxalifətçi deyilən Elşən idi gələn. Dələduzluq maddəsi ilə ittiham edilməsinə baxmayaraq günahının müxalifətdə olması ilə izah edən bu məhkum ona təsadüfi hallarda müraciət edərdi. "Bəlkə, nəsə bir hadisə olub," – Vilayət narahatlıqla düşündü:

-Gəl içəri, istəyirsən ikisini soruş. Nə olub, nə baş verib?

-Heç nə baş verməyib. Eşitdim əvf veriblər, yüzədək adam əfv olunub. Doğrudur?

-Bilmirəm, xəbərim yoxdur. Bayrama nə qalıb ki. Ola da bilər. Dünən "spesçast" deyirdi əvf bugün – sabah olmalıdır. Kimdən eşitdin?

-“Zampalit”in “dnevalni” sindən..

-Bəs klubdakı televizorda axşam xəbərlərinə baxmadınız?

-Necə baxaq? Bir dəstə serial başdanxarabının əlindən xəbərlərə baxmaq olur ki?.. Dəstə rəisin-

dən soruşdum, o, da təsdiqlədi.

-Ramildən? Hə, o da bizimlə növbədədir...

-Amma, qanımı qaraltdı.

-Niyə?

-Növbətçi otağından evinə zəng edib maraq-lanıb ki, siyahıda tanınmışlardan kim var? Deyir bu əvfdə müxalifətdən heç kim yoxdur.

-Ramilin evində siyahını hardan əldə ediblər?

-İnternetdən. Oğlu oxuyub deyib.

-Ə, sən nə vaxdan müxalifət oldun? Tutulan-dan sonra?

Məhkum onun istehzasına əhəmiyyət vermədi:

-Vilayət məllim, zəhmət olmasa, siz öyrənib bir də, dəqiqləşdirəydiniz görüm mənim adım var, yoxsa yox?

-Elşən, indi saat ona az qalıb. Bir azdan “ad-boy” olacaq. Sən get yat. Siyahını bizi, yəqin sa-bah erkən verərlər. Bu vaxtı onu hardan bilə bilərəm?

-Siz də zəng edin evə, ya bir dost-tanışa inter-netə baxıb desinlər. Vilayət məllim, xahiş edirəm, əgər mənim adım siyahıda çıxsa sizin şirinliyiniz xüsusi olacaq. And olsun Allaha, yalan dem-i-rəm...

-Yaxşı, görüm öyrənə bilsəm ki, sən əfv olun-musan, gəlib yatağından durğuzub şirinliyimi is-təyəcəyəm. Hələ ki, get yat, heçkimə heç nə demə...

Məhkum otağından çıxandan sonra, onun dediklərini bir daha düşündü. Əfv siyahısı səhər hamiya elan olunanadək qabaqcadan bir-neçə nəfərin adını bilməsinin nəyi pis idi? Səhərədək hamidan tez şirinliyini alardı. Əfv elə bir xoş hadisə idi ki, bu zaman məhkumu sıxmağa ehtiyac qalmırıldı. Bəlkə də, bu bir ruzi payı idi. Bəxti ona yetirmişdii ki, əfv imzalanan axşam məsul növbətçilər sırasında olsun, fürsəti qaçırmamasın. Çox yox, heç olmasa evinə getməyə benzin pulunu çıxarsayıdı, o da bəs edərdi. Gün ərzində bütün zonun hər tərəfini gəzsə də heç bir nanəcib ona yaxınlaşıb allahın bir qutu siqarettini də hörmət etməmişdi. Görüşə gələn də azalmışdı. Gələnlərin də əksəri ağlaşırdı. Nə qinasın camaati? Biri özü, neçə illərin zabiti dolana bilirmi? Kimə desəydi, inanmazdı, gülərdi ki, bu qədər maaş alır, "türmədə" işləyir, çiynində bir ovuc ulduz daşıyır, yenə ağlayır. (Elə bilirdilər "türmə"də hamı pul qırır. Görüş üçün qapıda alınan pullar rəisə çatırdı, onlara yox. Bəziləri kimi qıisma-boğma ilə pul qazanmayı qəti sevmirdi. Sınamışdı, onun üçün belə qazancın bərəkəti olmurdu.) Həmin o maaş ki Baş idarədən bəri öz rəisinədək həmişə iddia edilirdi ki, guya "kifayət qədər yüksəkdir". KİMƏ necə başa salsın ki, uzun illərdir ev ala bilmədiyindən maaşının üçdə birini kirayəyə verir, hər üçü tələbə olan bir oğul, iki qız saxlayır. Bunlar-

la yanaşı qiymətlərin daim artan vəziyyətində ailənin xərclərini ödəmək, xeyirə-şərə getmək var... Pulu çatmadığından çox vaxt toyrlara “işdən buraxmırlar” bəhanəsi ilə getmirdi. Şükür ki, vaxtında bir köhnə “Jiquli” almışdı. Bazar günlərində “taksavat”lıqla məşğul olurdu...

Ruzini qaçırməq olmazdı. Əfv olubsa necə var siyahını tapmaq lazımdı. İndi siyahıya dair ən dəqiq xəbər “spesçast”da – qeydiyyatçıda olardı, ondan da söz soruşmağına dəyməzdı. Yaxşısı Ramil kimi evə zəng vurub internetdən öyrənməkdir. Ancaq, nəsə düşünüb fikrini dəyişdi, istəmədi niyyətini uşaqlar duysun. Köhnə dostlarından birinə zəng vurub hal-əhvallaşdı:

-Qardaşım, bilrsən sənə niyə əziyyət verirəm, deyirlər əfv çıxıb. Zəhmət olmasa, kompyuterini açıb internetdə siyahını oxuyardin, görüm bizimkilərdən kim var? Qadani alaram sənin... Deyəsən, internetdən sən də mənim qədər bilirsən. Əfv yerini aç, görəcəksən, tapdın? Neçə nəfərdi? Səksən? Hə, de görün... Yox, belə olmayıacaq, sən oxuyub gedirsən, yadımda qalmır. Sən bir-bir oxu, mən tanış gələnlərini yazım. Yaxşımı?

Bu vaxt nəzarətçilərdən biri otağa daxil oldu:

-Cənab kapitan, növbətçi köməkçi deyir “keespe”yə getmək növbəsi çatıb...

-Əhməd, səni mənə Allah yetirdi, gəl kömək eylə. “Keespe” qaçmır ki, yarım saat gec gedə-

rəm. Sən trubkanı al, eşitdiyin adları de, mən ya-
zacağam, belə tez olar...

-Vilayət məllim, nədi bu?

-Deyəcəyəm sənə, axırda başa salacağam. Sən
mən deyəni elə.

Nəzarətçi Əhməd telefonda qulağına dəyən
ad və familyaları söylədikcə, o, tez-tez yazmağa
başladı. İyirmi doqquzuncu adama çatanda du-
ruxub əlini saxladı, trubkanı Əhməddən aldı:

-Ə, qardaş, bu Abdullayev it oğlunu neçə də-
fə əfv edərlər? Bunu keçən dəfə buraxmadıqmı?
Sən bir yoxla, bu siyahı nəvaxtındı?.. Necə? Ke-
çən ilindi? Ay səni evin tikilsin. Bayaqdan nə qə-
dər qələm-kağızı korladıq boş yerə, heyif. Sən
bilrsənmi burda kağızı az qala sayla verirlər. Rəh-
mətliyin oğlu, ayaqyoluna getmirlər ki tez acıyar-
lar. İmkanları olsa maaşı da kəsərlər. Dərdimi
təzələmə, ə, bir bax da, nə oxuyursan, bu günkü-
nü tap deynə...

...Elşənin adı yox idi. Yeni siyahının yarısından
üç nəfər tanıdığı məhkum tapılmışdı. Daha yaz-
mağa, dördüncüsünü axtarmağa həvəsi qalma-
mışdı:

-Əhməd, bəsdi. Sən qulaq as, yataqxanaya ge-
dib bu üç nəfəri sakitcə yatağından durğuzursan,
heç kim bilməsin, əfvə düşdüklərini deyib şirin-
lik alırsan. Özün də tapşırırsan ki, sevinclərindən
səs-küy salıb, kimisə yuxudan oyadıb narahat et-

məsinlər. Mən də gedib "keespeye" baxıb qayıdırəm. Nəticəsin mənə məruzə edərsən.

O, "keespe" dən – müəssisəni hər tərəfdən dövrələyən nəzarət iz zolağından otağına qayıdan kimi Əhməd də yataqxanaya dəyib gəldi.

-Hə, nə oldu?

-Vilayət məllim, ağlaşmadı. Deyirlər üstümüzdə heç nə yoxdu. Sabah valideynlərimiz gələr, onlardan alıb şirinliyinizi verərik. Biri iki qutu siqaret verdi, - o, siqaretləri stolun üstünə qoydu, - ikisinə dedim üçüncüüsü qalsın səhər tezdənə. İndi oyada bilməyəcəyəm...

-Eybi yox, səhər deyərsən. Siqaretləri götür özünə, çəkərsən. İstəmirəm. Valideyinindən harda alıb verəcək? Çöldə? Xeyr, mənim vaxtim olan deyil çölü də diqqətimdə saxlayam. Gəl belə edək. Sən özün məşğul ol bu işlə, nə alırsan özün bilərsən, mənə təkcə işdən qayıtmağa benzin pulu olsa kifayətdi. Həmişəki kimi bir az kasıbçılıqdı, tərs kimi maşında yanacaq ehtiyatı da saxlamamışam. Razılışdıq? Bax ha, boş buraxma...

* * *

Səhər tezdən, məhkumları oyanmağa haraylayan zəngdən sonra Əhməd hövlənak bir məhkumla onun otağına daxil oldu:

-Vilayət müəllim, üçüncüünü gətirdim.

O, zonun qazanxanasında köməkçi işləyən yaşlı məhkumu görüb ürəyində Əhmədi qınadı: "Ə, bu yazığın yanına aylarla gələn olmur. Nəyi var ki, nə də versin. Qəsdən belə edir ki, sonra ondan nəsə ummayım." Məhkum yazılıq-yazılıq soruşturdu:

-Cənab kapitan, mənim nə günahım var ki, bu nadzor səhər tezdən başımın üstünü alıb sizin yanınıza gətirib...

-Günahın? Günahın var. - Məhkum ona mat-dım-matdım baxaraq günahının nə olduğunu gözləyirdi. – Günahın odu ki, əfvə düşmüsən, gə-rək şirinlik verəsən.

Qulaqlarına inanmayan məhkum qımlıdanmadı, key-key baxdı. Onun susqunluğuna dözməyən Əhməd bərkdən dilləndi:

-Ay kişi azad olmusan ey, azad. Səni əfv edib-lər. Özünü tülkülüyə vurma, dillənsənə...

Heyrətdən özünə gələ bilməyən məhkum gözlənilmədən səndirləyib döşəməyə sərildi. Əhməd tez əyilib onun yixılarkən sifətinin əzilib-əzilməməsini, nəbzini yoxladı:

-Vilayət müəllim, sağdı, sevincindən ürəyi gedib...

-Onun sevinməkdən ürəyi getdi, mənimsə-qorxudan... Gərək deyil şirinliyi. Sən Allahın qal-dır onu apar barakına özünə gəlsin, olər sonra

duran yerdə zibilə düşərik, - o, məhkumu Əhmədə tapşırıb səhər yeməyinə nəzarət üçün yeməkxanaya yollandı.

* * *

Növbədən çıxan əməkdaşları hər dəfə bir bəhanə ilə günortaya qədər ləngitməkdən sanki, həzz alan rəis bu səhər də əfv fərmanının icrasının sonunadək hamının iş yerində qalmasına göstəriş vermişdi. Baş İdarədən gələn nümayəndənin əflə bağlı təntənəli tədbirindən sonra, ona evə getməyə icazə veriləndə, Əhməd yadına düşdü. Tez yanına çağırtdı:

-Əhməd, imkan tapıb çölə çıxa bildinmi?

-Vilayət məllim, çıxmağına çıxdım. Gəl ki, bilmirəm mənə inanacaqsız, yoxsa inanmayacaqsız, vallahi, xeyri olmadı...

-Niyə?

-Siz deyənlərdən birinin kimsəsi gəlməmişdi, o birisinin də valideynin başına jurnalistlər yiğilmişdi. Qapının ağızında o qədər kamera ilə dayananvardı, mən kiməsə necə yanaşa bilərdim ki, mənə şirinlik ver. Elə ordaca şəklimi çəksinlər lentə, adımı da qoysunlar “korrupsioner”... Vilayət məllim, qınama məni, işi itirsəm verdiyim xərcin batması bir yana, təzə işi necə tapacağam?..

-Nə isə, neyləmək olar, canın sağ olsun. Bəndəyə etibar yoxdur, ruzini gərək Allah versin...

Üzə vurmasa da, ürəyində gözlədiyinin alınmamasından pərt olmuşdu. Müəssisənin qapısından çıxdıqdan sonra, çöldəki otaqların birində kapitan formasını əynindən çıxarıb mülkü paltrarını geyindi. Köhnə "Jiquli"sinə əyləşib maşını işə saldı. Maşınınə əyləşən müştəriləri mülkü geymidə olanda daha çox hörmət edirdilər.

Bir az sürmüşdü qarşidakı dayanacaqda taksi gözləyən iki nəfərin ona tərəf əl elədiyini göründə bayaqqı pərtliyini unudub sevindi: ruzisi heç də, onu tam tərk etməmişdi... Nə yaxşı ki, Allahın insanlar sayaq Dubayda, Havay adalarında villalar almağına ehtiyacı yox idi...

02.2012

KƏTİL MƏSULİYYƏTİ

“Allah beləsindən qorusun”...

Növbətçi otağından təzə kətil itmişdi. Səhər vaxtı, növbənin təhvıl-təslimində gündəmə gələn kətilinitməsi xəbərindən zabitlərlə yanaşı nəzarətçilər də çəşqinqılıq içində qalmışdilar. İynə deyil ki, itsin necə ola bilər, o boyda kətil yox olsun?

“Taburetkə” deyilən dörd dəmir qıçlı, üstü laklı taxtası olan kətillər üç ay idi müəssisəyə gətirilmişdi. Oturacaq taxtasının rəngi və parlaqlığı göz oxşadığından ilk gündən hamının bu kətillərdən xoşu gəlməsidi. Kətillərin çox hissəsi məntəqə tipli müəssisədə cəza çəkən məhkumlar üçün nəzərdə tutulan yataqxanaya paylanmış, qalanını isə anbar adlandırılan otağa yiğmişdilar. İki dənəsi, rəisə uzun xahiş minnətdən sonra icazəsi alınb növbətçi otağına qoyulmuşdu. Kəfildən xoşu gələn növbətçilərdən bir-neçəsi heyrətini gizlətməyib demişdi:

- Əcəb kətildilər. Bunlardan bir-ikisini atasan maşınınə, aparasan özünlə, həyət üçün can verir...

Belə ki, müəssisədə növbə ilə dörd zabit rəisin növbətçi köməkçisi işləyirdi. Onlardan üçünün avtomobili vardi, biri isə işə avtobusla gəlirdi. Əgər kətil oğurlanıbsa məlum məsələdir ki, onu avtobusda gələn zabit apara bilməzdi. Kətili qucağında daşımayaqdı ha... Güman ki, bu iş maşını olan zabit tərəfindən baş verə bilərdi, - başqaları belə düşünürdü, - xəlvətə salıb kətili maşının yük yerinə atmaq elə də hünər tələb etmirdi. Amma, onlardan hansını günahlandırmaq olardı ki, kətili sən aparmışan. Gözünlə görməmişənse kimə nəyi sübut etmək olar? Şübhələrin onlara yönəldiyini görən zabitlər etiraz etdilər:

-Maşını olan tək biz deyilik. Bəs nəzarətçilər?..

Altı nəzarətçidən də üçünün maşını vardi. Söhbət qəlizləşirdi.

Bəlkə kətili heç oğurlayan olmayıb, - xəbəri eşidən komendant qərar verməyə tələsmədi, - ola bilər kimsə hansısa başqa otağa aparıb, yadından çıxarıb yerinə qaytarmağı?

Növbədə olanlar müəssisənin komendantı ilə birlikdə müəssisədəki bütün otaqları, yataqxananı, anbarı gəzib yoxladılar, bir-bir saydılar, yenə kətilin birisi çatmadı ki, çatmadı...

Rəis bilsə həngamə qopacaqdı, hamının başı ağrıyacaqdı."Bəlkə gizlətsinlər," - düşündülər. Gəl ki, bu kollektivdə üzdə olan bir iş məgər gizli qala bilərdimi? Geci – tezi kimsə xəlvəti rəisin

kabinetinə girib hər şeyi onun ovcuna qoyacaqdı. Bəs onda rəisə necə desinlər? Aylarla dilinin əzbəri olacaqlarsa da, xəbər verməkdən ayrı əlacaları qalmamışdı.

Gözlədikləri baş verdi. Rəis növbətçi otağından kətilin birinin yox olmasını eşidən kimi təcili iclas etmək üçün bütün şəxsi heyətin kabinetinə toplanmasına göstəriş verdi. Az müddətdə qapını puşan nəzarətçidən savayı hamı rəisin otağına yiğildi.

Rəis həqiqətdən bərk əsəbləşmişdi, sifətinin rəngi və cizgiləri dəyişmişdi:

-Növbətçilər burdadı?

İki zabit yerindən qalxdı.

-Siz, biriniz təhvıl verən – birinir təhvıl alansız. Danışın görək faktı necə aşkar etdiz? Akt təribət etmisiz?

-Cənab rəis, - onlardan biri dilləndi, - fakt indi yox, həftədən çoxdur mənə məlum idi. Sadəcə komendant işə çıxmadığından, onun qayıtmasını gözləyirdik ki, birlikdə hər tərəfli yoxlayıb dəqiqlişdirək, ondan sonra sizə məruzə edək. Bu gün komendantla yoxlayıb gördük ki, şübhəmiz doğrudur, bir kətil çatmir.

-Bəs kətil hara yoxa çıxıb? Növbətçilər siznənəm?..

Hər iki zabit susaraq durmuşdu.

-Bu sualım nəzarətçilərə də aiddir, - nəzarət-

çilərə tərəf baxdı, - sizə deyilməyib adınızı çəkəndə ayağa durmaq lazımdır?

Nəzarətçilər tənbəl-tənbəl ayağa durdular.

-Mən bilmirəm siz burda nə işinə baxırsız? Sizin taylarınız qarda, şaxtada postda durur, vətəni qoruyurlar. Siz burda boş-bekar oturub adı bir kətili də qoruya bilmirsiz. Günün birində dubinkanızı da götürüb aparsalar arxanızdan xəbəriniz olmayıacaq. Yeri gəlmışkən, - üzünü müavini tutdu, - bunlara verilən qandalların, dubinkaların sayını, vəziyyətini bir azdan yoxlayın. Mən daha bunlara heç nə etibar edə bilmərəm. Komendant, elə bu gün bütün inventarları yoxla. Oturun.

Ayaqüstə duranlar yerlərində oturdular. Anlaşıldı ki, indi bu girişin dalışıyca rəis böyük, "ibrətamız" çıxışına başlayacaq. Yenə həmişəki sayaq sözlərinin biri arandan, biri dağdan olan, mənqılsız cümlə yiğinina dözüb qulaq asmaqdan savayı nə edə bilərdilər. Nəzarətçilərin də əyləşdiyini görən rəis onlara tərəf bozardı:

-Siz durun ayağa, oturmaq sizə aid deyildi. Səviyyəsizlər... Adamda gərək axıl olsun. Hələ bir gəlib utanmaz-utanmaz məndən maddi yardım, "premiya" da istəyirlər. Günlərlər bizə baş idarədə, deyirlər nə iş görürsüz ki, mükafat da alırsız. O gün idarədə bir mühasib tanış görmüşəm, soruşmuşam vəziyyəti. Heç yerdə belə şey yoxdur, elə-belə "premiya", maddi yardım pay-

lasınlar. Yarısını alanda Allahınıza şükür edin... Mühasib demişkən bizim mühasib hardadı? İşə gəlib? Burdadı? Otur. Məsələ burasındadır ki, Allahın bədbəxtlərisiz, işinizin öhdəsindən gələ bilmirsiz. İsləyə bilmirsiz, gedin bacardığınız işdən yapışın. Traktor sürün, mal otarın. Yerinizə o qədər işləmək istəyən var. Əsgərlikdə mən komandirin villasında belə keyfiyyətsizləri bir gün də saxlamırdım orda, qaytarırdım o dəqiqə “çasta”... Yaxşı, indi kətilin məsələsini neyniyək? Məsuliyyətsizlər... Nə qədər demək olar ki, məsuliyyətli olun, iş vaxtı yatmayıñ. Bir kətilin məsuliyyətini də daşıya bilmədiniz. Axtarın tapın görək kim aparıb? Kim aparıb zəhmət çəkib dövlətin malını qaytarıb yerinə qoysun. Yox, qaytarmasa, onda dörd zabit, altı nəzarətçi yığışıb pulunu toplayıb, həmin kətil-dən yenisini alınsınlar. Yoxsa, mən idarəyə vəziyyət barədə raport yazıb məruzə edəcəyəm. Bilirsiz ki, dövlət əmlakına səhlənkar münasibətə görə cinayət məcəlləsində neçə il iş düşür. Prokuroru, müstəntiqi demirəm, bizim öz müfəttişliyimizin xəbəri olsa, izahat yazmaqdan barmaqlarınız qabarlayacaq. Əgər töhmət yazsam, “premiya”ya həsrət qalacaqsız, heç yarısını da ala bilməyəcəksiz. Dəhlizin lampası yenə niyə yanmir? Mən lampa almaqdan yoruldum, indi də kətil yoxa çıxır. Üç gün vaxt verirəm. Baş nəzarətçi, nəticəsi barədə mənə məruzə edərsən. Bildin?..

Kətillə bağlı iclas-müşavirə bir saatdan çox çəkdi. Kabinetdən həyətə çıxan zabitlər öz aralalarında məsələnin “aktuallığından” gileylənirdilər:

-Gözümüz aydın, bir kətilimiz çatmirdı pul yiğmağa... Qəzet pulu, təmir pulu, indi də kətil pulu...

-Bizə əmlak dərsi keçir, amma, əmlakin təzəsini evinə, bağına aparır, köhnələrini bura daşıyır. Allah bilir kətil məsələsini də bəlkə də, özü yaradıb, - mühasib müavinin qulağına piçildiyirdi.

-Bu söhbətin səbəbkarının səviyyəsi, olsa-olsa kətildən artıq olmaz, - bayaqdan iclas boyu səbərini basıb susan müavin rişxəndlə gülürdü.

-Neynəsin, bütün günü gözü qapıda, aylığa buraxdığı məhkumların siyahısını qarşısına qo-yub pul gözləməkdən bezib biçarə, - qeydiyyatçı zabit rəisinin halına acımaya bilmirdi...

Baş nəzarətçi kətilin pulunu yiğmaq üçün siyahı hazırlasa da kimsədən pul ala bilmədi. Hərə bir bəhanə gətirib pul verməyi maaş alana saxladı. Hamı: “sən al, pulunu verərik”, - dedi. “Belə getsə deyəsən kətili özüm almali olacağam”, - o, qayğılandı. Birdən ağlına gəldi ki, bu kətillərə oxşarını yaxınlıqdakı sahibi ilə dostluq etdiyi kafedə görüb, gedib ona xahiş edib bir köhnəsini alsın, bununla da “problem” - məsələ bitsin.

Səhəri günü növbətçi otağında yeni, görkəm-cə köhnə kətilin zühuru hamını sevindirdi. Baş nəzarətçinin məruzəsindən sonra rəisin də kefi duruldu. Əlbəttə, kətil öz yerində, ən əsası isə, o, yaranmış vəziyyətdən istifadə edərək səhlənkar hesab etdiyi işçilərinin kətil qədər də olsa məsuliyyətlərini artırmışdı!..

Əslində isə kətil müəssisədən uzaqda yox, hamının nəzərindən iraqda, "məsuliyyətli" rəisin həmişə günortalar yatdığı istirahət otağındakı təzə əkilmiş böyük kaktus dibçəyinin altında idi. Kətilin oraya nə vaxt, kim tərəfindən gətirdilməsini isə nədənsə xatırlayan yox idi.

Ola bilsin mühasib haqlı idi: "tədbirli" rəis şəxsi heyətin sayıqlığını nəzarətdə saxlayırdı..

12.2010

YAŞILIMTIL

Otağında oturmaqdan bezib həyətdə o başbu başa addımlayan növbətçini nəzarətçinin səsi düşüncələrindən ayırdı:

- Cənab baş leytenant, Məmmədyarovun ana-sı gəlib, Eldar müəllimi görmək istəyir. Qapını açımmı?

- Burax, gəlsin, - növbətçi zabit müəssisənin girişindəki qapının açılmasına icazə verdi.

O, həyətə girən yaşılı qadını görəcək ötən dəfə ki növbəsində baş verənləri xatırladı. Qadının oğlu bu müəssisədə cəza çəkən məhkumlardan biri idi. Neçə vaxtdı rəhbərliklə razılığa gəlib kənarda işləməklə ailəsinə kömək olmaq istədiyindən aylığa çıxmışdı. Amma, son iki ayı işsiz qaldığından vəd etdiyi məbləği ödəyə bilməmişdi. Belə olanda, bu məsələlərə baxan reyim üzrə rəis müavini Eldar müəllim rəisin göstərişi ilə ləngimədən məhkumu müəssisəyə çağırıb, sonra da qəfəsə - intizam təcridxanasına salmışdı. Təcridxana otağına salınması üçün Məmmədyarovun yeni vədlərinin, yalvarışlarının xeyri olmamışdı:

- Cəzanın sonuna iyirmi səkkiz gün qalıb. İki

aydı gözləyirəm, daha bəsdi. Borcunu ödəməsən buraxdı yoxdu, - bildirmişdi rəis müavini. - Səni yenə buraxsam, bir də nə vaxt gələcəksən? "Srok"un qurtaranda? Yoxundu, qoy zəhmət çəkib qohum-əqrəban arxanca gəlsin, borcunu ödəsin. Ödəməyəcəklər "vozvrat" edəcəyəm, qaytaracam zona, gəldiyin yerə...

Məhkuma "daxili rejim qaydalarını" pozduğuna görə beş sutka elan edilmişdi. Sınanmış metod özünü çox gözlətməmişdi. Məmmədyarovun anası, hamilə gəlinini də yanına götürüb müavinin qəbuluna gəlmışdı.

Şişman gövdəli, dazbaş müavin gələnlərlə bir qədər söhbət edib, məhkumu gətirməyi göstəriş verdi. Gözlə qas arasında onu kənara çəkib məhkumun qollarına mütləq qandal vurulmasını tapşırıdı:

- Kabinetə girəndə qolları qandallı gətir.
 - Eldar müəllim, eyibdi, niyə anasının, hamilə yoldaşının qarşısına qandalla çıxaraq? Neyniyib axı, bu bədbəxt oğlu?
 - Yerli, sən mənə qulaq as. Belə etməsək, sıxışdırmasaq bunlardan heç nə ala bilməyəcəyik. Məgər bizi "yuxarıdan" azmı sıxışdırırlar..?
 - Yox, qandal mənlik deyil, nəzarətçiye deyin.
 - Elə isə, sən narahat olma, nəzarətçi edər.
- Məhkum qolları qandallı, nəzarətçinin müşayıti ilə kabinetə gətirilib söhbətə qoşulsa da mü-

avin nə onun, nə ananın, nə də hamilə gəlinin xahiş-minnətinə əhəmiyyət verməyib dediyindən dönməmişdi: -Nisyə girməz kisəyə...

O, gəzişməyini saxlayıb yaxınlaşan yaşlı qadına tərəf getdi. Hər dəfə ağ saçlı, ahil yaşlı qadın görəndə ürəyinə səmimi hisslər dolur, yadına mərhüm anası düşürdü. Ona elə gəlirdi ki, cavan ikən rəhmətə gedən anası yaşasaydı o da elə bu görkəmdə olardı:

- Salam, ay ana...
- Əleykümsalam, oğlum.
- Bu dəfə tək özün gəlmisən.
- Hə, hamilə gəlini istəmədim incidəm. Başqa da kimim var? Olanlar da hər kişi özü üçün sağ olsun...
- Bir şey tapa bildin, yoxsa yenə əliboş gəlmisən?

- Ay bala, vallah, tapmaq çox çətindi. Bu gədəni birtəhər çölə çıxartdıq ki, bizə bir köməyi dəyəsin. Andırıa qalmış iş də yoxdur, qəhəti çıxıb. İş var e.., onda gərək bizi tamam atıb getsin uzaqlara, ona da mən razı deyiləm. İndi bir az borc, bir az pensiyamdan, bacardığımdan toplamışam.

O, qadınla danışa-danışa öz otağına – növbətçi otağına daxil oldular.

- Ay ana, soruşmaq ayıb olmasın, bu qoltuğundakı yaşılmıtlı qutu nədir? Olmaya oraya yaşıł dollarları yığmışan?

- Bala nə gizlədim, pulu öhd eləyə bilmədim.
Baxdım evə, pul əvəzi, təzə bir bunu tapdım...

- Baxım.

Maraq ona güc gəldi. Yaşlılımtıl rəngli dördkünc qutuda bir cüt dikdaban qadın ayaqqabısını görüb təəccübləndi:

- Aa... deyirsən müavin bunları götürəcək?

Əlinə götürüb diqqətlə nəzərdən keçirdi:

- Anam, bunlar geyilib ki, bax, dabanlarını görürsən? Götməyəcək.

Qadın əvvəlcə etiraz etmək istədi, sonra həqiqətən dabanlardakı sürtünmə izini görüb fikri ni dəyişdi:

- Hə, düz deyirsən, köpəyin qızı, məndən gizlin bircə dəfə geyinib. Neynim, istəməz qaytarar.

- Yaxşı, indi mən müavinə gəlişini deyərəm səni qəbul edər.

Səhərdən kabinetindəki kompyuterin qarşısında oturub internetdən gözünü ayırmayan, arabir Baş İdarənin növbətçisinə zəng edib “böyüklərin əhvalını” soruşan müavin məhkumun anasının gəlməyini eşidib sevindi:

- Deynə, “gətir”...

Kabinetin aşağı başında qoyulmuş televizordan ətrafa “Azərbaycan təranələri”nin şən notları yayılırdı...

Yaşlı qadının müavinlə qapısı bağlı otaqda söhbəti yarım saatadək çəkdi. Uzun danışığın so-

nu nikbinliklə bitmişdi. Deyəsən, çətinliklə də olsa haqq-hesabda razılığa gəlmişdilər.

Qadin kabinetdən çıxanda qutusuz idi. Qarşılaşanda gözlərinin dərinliyində nifrət gizlənən baxışları ilə sanki, onu qınadı: bəs deyirdin götürməyəcək?

Birdən, o, bir dəfə metroda gedərkən bir qadının da onun əynindəki sovetdən qalan yaşılmıtlı xidməti geyimini bu sayaq süzdüyü yadına düşdü. Həmin baxışların mənasını, elə bil, indi anlayan kimi oldu...

Müavin onu kabinetinə çağırıdı:

- Yerli, o gədəni axşamtərəfi buraxarsız, yazıçıdı getsin Allah eşqinə evinə, anasının, arvadının yanına...

- Oldu, cənab mayor.

Otaqdan çıxanda televizoraltının rəfindəki gözünə dəyən yaşılmıtlı qutunu tanıdı. Televizorda ombudsman korrupsiyaya qarşı kəskin mübarizə şəraitində ölkədəki insan hüquqları və azadlıqlarından danışındı...

* * *

O, ürəyində qərarını tam qətiləşdirmişdi: daha bundan sonra, işdən başqa hər yerdə, yalnız öz adı, gündəlik mülkü paltarını geyinəcəkdi...

10.2011

DİONİSİNİN KÖMƏYİ

Qarşidan növbəti el bayramı gəlirdi. Dostlarından eşitmışdı ki, yuxarıdan gələn göstərişə əsasən töhməti olmayan bir qrup əməkdaşa bayram münasibəti ilə pul mükafatı verilməsi haqqında cəzaçəkmə müəssisəsi rəisinin əmri hazırlanır. Hər bayram öncəsi olduğu sayaq, bir daha qayğılandı ki, görəsən onun adını da mükafat almalıların siyasına yazıblarmı, yoxsa yenə guya "yaddan çıxıb"...

Nahar fasiləsində imkan tapıb yolunu zonadan çöldə yerləşən mühəsibliyə saldı. Mühəsib məsələdən hali olunca təəssüflənib, həvəssiz-həvəssiz başını buladı:

-Yox, sən o siyahıda yoxsan...

-Niyə?..

-Bilmirəm...

-Əlavə etmək olmaz?

-Mümkün olası deyil, gecikmisən. Əmr artıq hazırlıdır. Sən keçən bayram almışdin, qalar gələn bayram yenə alarsan...

Qanı qaraldı. Gələn bayrama hələ azından iki - üç ay var. Bir də axı nəyə görə o bu dəfə alma-
50

sın? Nə səbəbə? Günahı nədir? Dövlət tərəfindən ayrılan vəsaitdir. O pulu almaqla nəyəsə zərər dəyərsə, imtina edər, istəməz. Həmin puldan dövlətin vətəndaşı olan balasına bir bayram payıalsa kimə ziyan etmiş olar?

Ötən bayram da belə olmuşdu. Onu siyahıya yazmamışdır. Siyahıya bir qayda olaraq mükafatı müəssisədə korrupsiyaya qarşı mübarizənin “fəal” aparıcısı, öndəri “sayılan” rəislə “əlli əlli-yə” razılışan əməkdaşların adları yazılırdı. Adətən büdcədən ayrılan belə pulları “lider”, ata malı kimi işçilər ilə yarıya bölürdü...

O, isə “xeyirsiz adamlar”dan biri idi. Bu “xeyirsiz adamlar”dan beş nəfərlə birlikdə rəisin otağına daxil olub narazılığını bildirəndə, rəis hövsələsi çatmayıb telefonla onun “təşkilatçılığından” Baş İdarəyə şikayətlənmişdi. Nəticədə Baş İdarənin məsləhəti ilə güzəştə gedərək nara-zıların bir hissəsinə mükafat ayırmaq məcburiyyətində qalmışdı. İndi nə etsin, yenəmi Baş İdarəni siyahının tərtibinə “qarışdırınsın”?

Yubanmadan əvvəlcə rəisin qəbuluna getməyi qərara aldı. Zona daxil olub, müəssisə idarəsinin binasına getdi. Kabinetin qarşısındaki dəhlizdə növbə idi. İki əməkdaşdan savayı dörd nəfər də məhkum durmuşdu. Məhkumlardan biri ona təhkim edilən dəstədən idi. Şərti azadlığa çıxməq üçün tərbiyə işinə baxan müavinlə “an-

laşa” bilmədiyindən rəisdən güzəşt – “kompromis variant” xahiş etmək istəyirdi. “Nə pis oldu... Çoxusu da rəisin xəbər daşıyanlarıdır, - düşündü, - bunları gözləsə, xeyli vaxtı itəcək. Bəlkə qalsın başqa vaxta... Yox, vaxtı itirsə mühasibin dediyi söz yerini tutacaq, həqiqətən gecikəcək. Vaxtı itirmək olmazdı...”

-Qardaşlar, - o, əsasən əməkdaşlara müraciət etdi, - olarmı mənə icazə verəsiniz içəri sizdən əvvəl girim, çox ləngiməyəcəyəm, tez çıxacağam. Olar?

Onlar çarəsiz razılaşdırıldı:

-Neynək, eybi yox, cənab mayor, gəlin keçin.

Minnətdarlıq edərək qapını döyüb, otağa daxil oldu:

-Rəis, gəlmək olar?

-Gəl, buyur, - rəis yorğun nəzərlərlə onu süzdü.

İçəri girib bir-neçə metrlik məsafədə ayaq saxladı:

-Rəis, bir məsələ barədə sizi narahat etmək istədim, əgər mümkünənsə...

-Nə məsələdi? Buyur...

-Heç bilmirəm necə başlayım ki, sonra sözümüzü qəribçiliyə salmayasınız...

-Bax da, hardan istəyirsin, oradan başla...

-Onda sözümün canını tam şəkildə ifadə etməkdən ötrü gərək bir misal çəkəm. İcazə verirsizmi?

Rəis onun məntiqli misallarla danışmaq xasiyyətinə bələd idi. Bu “kalon filosofunun” misallarının əksəriyyətini zamanında dinləyib bəyənmişdi. Ancaq fəlsəfi fikirlərlə sinəsi dolu savadlı əməkdaşının inadkarlığı heç xoşuna gəlmirdi. Üstəlik ötən bayramda özü azmiş, o biri “faydasız” əməkdaşları da mükafat istəməyə cəsarətləndirməsi də könklündən olmamışdı. Sadəcə işçisinin tələblərini qanun çərçivəsində tələb etməsi, qanuna əsaslanması, işində ciddi nöqsanlara yol verməməsi ona qarşı əks tədbir görməyə imkan vermirdi:

-Buyur, danış görüm bu misalın nə olacaq...

-Qədim yunanlarda Dionisi adlı hakim bəzən şeirlər yazar və əsərləri haqda başqalarının fikirlərini öyrənmək istəmiş. Yazdığı şeirlərin şair Filoksen tərəfindən bəyənilmədiyini görən Dionisi, Filokseni daş karxanasında işləmək cəzasına məhkum edir. Bir müddətdən sonra Dionisi Filokseni yenidən sarayına çağırır və ona bir neçə şeir oxuyur. “Necədir, şeirlərimi bəyəndin?” Filoksen bu suala cavab vermədən sarayı tərk eləmək istəyir. Bu zaman Dionisi soruşur: “Hara gedirsən?” Filoksen cavab verir: “Karxanaya”... İndi mən neynəyim, keçən bayramda da belə oldu. Mənim adımı pul mükafatı alanların siyahısına əvvəl yazmadınız. “Yuxarı” məsələyə qarışandan sonra mənə də verdiniz. Yenəmi “karxanaya” - idarəyə narazılıq çatsın..?

Misal yerinə düşmüşdü. Həmişə icaslarda Avropanın demokratik dəyərlərindən, ədliyyə işçilərinin etik davranış qaydalarından bəhs etməyi xoşlayan rəisin özünü yaranmış məntiqə uyğun aparmaqdan savayı yolu qalmamışdı. Heç nədən xəbəri yoxmuş kimi dilləndi:

-Axı nə olub ki, məgər indi siyahıda adınız yoxdur?

-Yoxdur, mühasibdən öyrəndim mən siyahıda yoxam...

Rəis siyahını açıqlayan mühasibə daxilən əsəbi-ləşsə də hirsini boğub üzə vurmadı:

-Ola bilməz, yəqin mühasib siyahıya yaxşı baxmayıb. Gedin deyin yaxşı baxsın, - əlini telefonuna sarı uzatdı, - özüm də maraqlanaram.

-Oldu, sağ olun, - geri dönüb kabinetdən çıxdı.

On beş dəqiqə keçmişdi mühasibin onu axtardığını dedilər. Mühasibin sıfətində bayaqqı boz ifadəni süni gülüş əvəz etmişdi:

-Heç demə, siyahıda sənin də adın varmış. Necə olubsa gözümdən qaçıbmış...

O da, əlavə şərhə ehtiyac bilməyib mühasibin üzgün gülüşünə səmimi gülümsəməklə cavab verdi. Şükür, bu dəfə "karxanaya getmək" lazımlı gəlməmişdi. Bu bayram ona Sirakuz hakimi zalim I Dionisi kömək etmişdi...

Gələn bayrama isə, görünür Dionisidən də betərinin təsiri ilə lazımlı gələcəkdir...

01.13

QADIN CƏZA EVİNDƏN BƏHS EDƏN YENİ ƏSƏR - PYES

HƏBSXANA BƏNÖVŞƏSİ (pyes)

Hadisələr qadın cəza evində baş verir.

İştirak edirlər:

Məlahət – 23 yaşında, məhkum qadın
Fuad Raminli – 47 yaşında, cəza evinin rəisi
Cəmilə - 51 yaşında, Məlahətin anası
Naim – 34 yaşında Məlahətin əri
Kəmaləxanım – 35 yaşında, xidməti geyimdə
dəstə rəisi
Əminə, Vüsalə, Adilə, Püstə, Səbirə - 20-25
yaşlarında məhkum qadınlar
Nəzarətçi xanım – 40 yaşında, xidməti geyimdə
Məhkum qadın – 30 yaşında

I pərdə I şəkil

Məhkum qadınlar sıraya düzülüb. Qarşılarda durmuş Nəzarətçi xanım amiranə səslə onlara tapşırıqlarını verir.

Nəzarətçi xanım. Söhbəti yiğisdirin! Eşidirsiz? Sıradə söhbət etmək olmaz. Yəqin ki, hərə öz işini bilir. Hamı iş başına, istehsalatçılar sexlərə, təsərrüfatçılar təsərrüfata, bekarlar da kitabxanada, televizor otağında başlarını qarışdırınsınlar. Daha baraklara yiğişmasınlar, ta hava qaralanadək. Gündüz vaxtı icazə verilmir. İmkan verin axşamadək baraklar təmiz, səliqəli qalsın. Bildiniz?

Sıradə birinci dayanmış briqadır məhkum elan edir:

-İdarəni təmizləyənlərdən biri xəstədir. Bir nəfər onu əvəz edən lazımdır..

Anı pauza yaranır. Cərgənin kənarında dayanmış Məlahət irəli addim atır.

Məlahət. Mən. Mən xəstəni əvəz edə bilərəm.

Nəzarətçi xanım. Bəs sənin sexdəki işini kim görəcək?

Məlhət. Bu gün istirahət günümdür.

Sıraya piçhapiç düşür: "sən getdin irəli", "məqsədinə çatacaqsan", "fədakar qadın"...

Nəzarətçi xanım. Yiğışdırın bazarı, sakit! Yaxşı, bu günlük Məlahət əvəz etsin. Oldu. Dağılışın!

Məhkumlar iki-bir, üç-bir dağılışırlar.

I pərdə

II şəkil

Dörd məhkum barakda, çarpayilar düzülmüş otaqda səhbət edirlər. İkisi çarpayida oturmuş, ikisi də uzanılı halda.

Vüsələ. Aaz, gördün, özünü necə irəli atdı. Ölür e, idarədə küllənməkdən ötrü...

Adilə. Neynəsin, balam. Kişinin qızı sevir də... Gedir ki, heç olmasa görsün, gözünün qurdunu öldürsün.

Püstə. Ay qız, doğrudan sevir e... Siz lağ edirsiz, amma mən o günü gördüm rəis sexə girəndə, ay Allah bu nə günə düşdü... Rəngi-ruhu qaçı, əli-ayağı əsdi...

Samirə. Eh, rəis də ki, nə rəis... Boylu-buxunlu olsaydı, yenə dərd yarıydi. Heyif deyildi köhnə rəis.

Vüsələ. Yəqin rəis bu bədbəxt qızının onu sevməsini bilir...

Adilə. Nös bilmir. Bilməmiş olmaz. Bir şey ki, ona hər şeyi çatdırırlar, aparıb ovcuna qoyurlar,

bunu da çatdırıblar. İllah da o dəstə rəisi var e... Kəmaləxanım xanım (*əda ilə*), bilirsiz də o nədi, bah,bah,bah... istəsə bütün aləmi qarışdırar bir-birinə...

Püstə. Hə, düz deyirsən, içi də paxıldı, özünü gözə soxandı. Elə istəyir ki, hər işdə birinci olsun, daha onu ötən olmasın. Allah bilir, indi paxilliq-dan yanib töküür ki, ay aman, birdən rəis Məlahətə baş qosar. Niyə o qala-qala rəis məhkumu sevsin?..

Samirə. Ay qız o həmcinsi ilə sevişənin biridir. Rəis neynir onu? Bütün günü o kişiyə oxşayan dnevalnisi kabinetindən çıxmır. Hələ bir dəfəm-dəfəm də tapşırır ki, qapını döyməmiş içəri girməyin ha...

Vüsələ. Aaz, ayıbdı, elə danışma, sən allah... Gözünlə görmüsən? Yox. Sözdü də danışırlar...

Adilə. Görməzəm də, o elə gözbağlayıcıdır, hardan görüm? Sən bilirəm, yerlindi, ona görə tə-rəfin tutursan.

Samirə. Vallahi-billahi, deyirəm köhnə rəisdən başqa nahaqdı. Zabitini, nəzarətçisini, məhkumunu – hamısını keçirmişdi cənginə. Kimi də gözü tutdu, aparırdı istirahət otağındaki çarpa-yışına. Hamını da gözü kölgəli etmişdi qabağında, necə istəyirdi elə də idarə edirdi. Yoxsa bu... zalim oğlu elə bil bağçaya tərbiyəçi gəlib. Üzü üz-lər görmüşləri islah edəcək, yox bir...

Vüsalə. Nə olsun, axırı nə oldu sənin tərifli rəisivün? Gəlib kabinetində tumançaq tutdular da...

Samirə. Neynəsin ki, içi qurddular satdırılar onu baş idarəye...

Püstə. Mən biləni Məlahətin gərək ki, əri var...

Adilə. Yerə soxum boyunu onun ərinin. Nə ərdi, yəqin, o da mənim ərim sayağı qeyrətsizin biridi də... Nəşəni gizlətdi paltarımda ki sən qadınsan, səni yoxlamazlar. Kişinin oğlu satıb pul qazanacaqdı. Ər olan kəs, qoymaz arvadı cinayətə bulaşın, cinayətkar sayılsın...

Püstə. Həmişə demişəm, yenə də deyirəm: qadının gərək qədrini bilən yiyəsi olsun. Fərli yiyəsi olmadısa başına çox işlər gələr...

Kənardan "Vağzali" havasının səsi gələr.

Vüsalə. Deyəsən yaxınlıqdakı binadan gəlin-köçdüdü...

Adilə. Bu "Vağzali" ni hər eşidəndə kövrəlməyə bilmirəm. Gəlin köçdüyüm gün yadına düşür.

Samirə. Eh.., adı bir an ərzində şeytanın ağlımı almağı ilə xırda bir mənasız oğurluq etməyim bütün həyatımı puç etdi. Sizin heç olmasa xatırlamağa nəyinizsə var. Mən deyəsən ömrümün axırınadək o günə də həsrət qalacağam...

Püstə. Niyə elə deyirsən, ay qız. Ömrün boyu qız qalmayacaqsan ki... Allah qoysa, gün gələr sizin də həyətinizdə toy çalınar.

Samirə. Heç eşitmisən türmədə olan qızı “Vağzalı” qismət olsun? Allahın altında məni bəşə düşən bir insan oğluna rast gəlsəydim, heç dərdim olmazdı.

Vüsalə. Hə, bax, o çətin məsələdir. Həyatda adama dəyər verən, qiymətləndirən kişiyə rast gəlmək qadın üçün ən böyük xoşbəxtlikdir. Heyf ki, indiki zamanda belə kişilər çox azdır, defisitdir.

“Vağzalı”nın səsi dayanır. Nəzarətçi xanımı qışqıra-qışqıra səhnəyə daxil olur.

Nəzarətçi xanım. Ay balam toy görməmisiz? Nə dolusubsuz o aynabəndlərə? Dağlışın, hərə öz yerinə... (*Onları bu vəziyyətdə görüb acıqlanır*) Sizə deyilmədimi, gündüz vaxtı baraka girib çarpayıda oturmaq, uzanmaq olmaz. Yalnız işdən sonra. İşiniz yoxdu, gedin özünüzə məşguliyyət tapın. Çixin, çıxın çölə.

Vüsalə. Gəlin çıxaq, yoxsa gözümüzdən gəti-rəcək....

Məhkumlar nəzarətçi ilə səhnəni tərk edirlər.

II pərdə

Rəisin otağı. Qapısı açıq otaqda Məlahət mebellərin tozunu silməklə, təmizləməklə məşğuldur. Otağa əvvəlcə onun sayaq bir qadın məhkum həyəcanla daxil olur.

Məhkum qadın. Məlahət, bəsdi daha, biz qurtardıq işimizi, sən qurtarmadın. Gəl gedək, qalanını başqa vaxt edərik. İndi rəis gələcək, lazımlı deyil bizi burda görsün.

Məlahət. Görsün də.. Nə edirəm ki, mən burda, otağını təmizləyirəm də... Mən də istəyirəm gəlsin, ondan söz soruşacağam. İşimi tamam qurtarmayınca burdan çıxan deyiləm.

Məhkum qadın. Deynən qarnımın ağrısı var. Özün bil, briqadır xanım çağırır, mən getdim.

Məhkum qadın çıxır. Ardinca rəis Fuad Raminli dəstə rəisi Kəmaləxanımla otağa daxil olurlar, Məlahəti görçək təaccüblənlərlər, Məlahət isə özünü itirdiyindən tozunu sildiyi kitabların bir-neçəsi əlindən yera düşür.

Fuad Raminli. Sən niyə buradasan? Axı mən tapşırılmışdım ki, mənim otağımı həmişə Süsən təmizləsin.

Kəmaləxanım. Rəis, mənim dəstəmdən olan, haqqında danışdığını məhkum budur.

Məlahət. Sabahınız xeyir, Süsən xəstələninib, ona görə onu bu gün mən əvəz etmişəm.

Kəmaləxanım. Sənin öz işin var axı... Məgər başqa adam tapılmadı?..

Məlahət. Mən o işimi də görəcəyəm.

Kəmaləxanım. Əlini saxla, çıx otaqdan. Mən başqa adam taparam. (*Ona tərəf gedib qolundan tutmaq istəyir.*)

Fuad Raminli. Dəyməyin. Qoy işini tamaml-

sın. Elə mən onu çağırıb söhbət etmək istəyirdim, özü öz ayağı ilə gəlib. Siz gedin, sonra gələrsiz görüləcək tədbirləri müzakirə edərik.

Kəmaləxanım. Oldu. (*Məlahəti tərs-tərs süzüb otaqdan çıxarkən üzünü kənarə çevirib deyir:*) Axmaq qadın, elə bilir rəis mənim kimi göyçək xanım ola-ola bunu sevəcək...

Fuad Raminli. Görürəm yaman diribaşsan. Maşallah, hətta rəflərdəki kitabların da tozunu silmişən. Par-par parıldayırlar...

Məlahət. Rəis, bəlkə tapşırısız Süsəni elə mən həmişəlik əvəz edəm. Nə qədər olmasa da qoca arvaddır, otağınızdakı bütün şkafları siyirmələri təmizləyib çatdırı bilmir, elə tozlu-tozlu üstündən keçir.

Fuad Raminli. Olmaya tikiş sexindəki işini atıb təsərrüfata keçmək fikrin var? İstəyirsən tapşırım o biri kabinetlərdən birini sənə təhkim etsinlər.

Məlahət. Xeyr, gərək deyil. Mənim yalnız rəğbətim olan adamın otağını təmizləməkdən xoşum gəlir..

Fuad Raminli. (*nəvazişlə*) Məlahət xanım, bilirsən bu mümkün iş deyil. Mən sənin rəğbətini başa düşürəm, amma bura qadın kaloniyasıdır. Sənin rəğbətini burada başqa cür yozurlar. O yozum isə nə sənə lazım deyil, nə də mənə...

Məlahət. Necə istəyirlər, elə də yozsunlar, mənə heç sərf deyil.

Fuad Raminli. Çoxdan istəyirdim yaxınları-nızla bağlı çağırıb səninlə bir söhbət edəm. De görüm axır vaxtlar görüşünə kimsə gəlir?

Məlahət. Kim gələcək? Anam hərdənbir gəlir. O da yaşlaşış, bayramdan-bayrama ancaq gəlir. Atam rəhmətə gedib. On-oniki il olar. Qardaşım məndən kiçikdir. Əsgərlikdən qayıdan kimi xaricə getdi. Qalan qohum-əqrəbam, dostlarım da ki, məni çoxdan unudublar...

Fuad Raminli. Bəs həyat yoldaşınız, əriniz?

Məlahət. Onun kağızda adı var, özü yoxdur. Olmasa ondan yaxşıdır. Tutulmamışdan qabaq biz ayrılmışıq. Kim bilir harada yenə kimisə bəd-bəxt edib...

Fuad Raminli. Yox, belə danışmayın. Həyatdır, hər kəs səhv edə bilər. Sən cəza almışan, bu-na görə səndən imtina olunmalıdırı? Adamlara səhvlərindən ibrət götürmək üçün imkan, şans vermək lazımdır. Sənin kimi qadınların bura düşməsi qayğısızlıqdan, diqqətsizlikdəndir. Ehtiram, məhəbbət həmişə diqqətdən yaranır. Ona görə də mən burada işlədiyim gündən çalışıram ki, mümkün qədər sizin hər biriniz üzərinizdə o diqqəti, qayğını hiss edəsiniz, gələcəyinizə inamınız artsın. Gördüyün təmizlik yetər, sağ ol. Ailənlə əlağəni itirmə. Get, dediklərimi bir daha öz aləmində götür-qoy et, düşün.

Məlahət dinməyib könülsüz otaqdan çıxır. Dali-

sinca Kəmaləxanım içəri daxil olur.

Kəmaləxanım. Fuad müəllim, gördünüzmü bu qadindakı çatışmamazlığı? Özünü lap psix kimi aparır.

Fuad Raminli. Hörmətli dəstə rəisi, məhku ma belə yanaşmaq olmaz. Sizə isə heç yaraşmır. Siz axı bir qədər psixoloq olmalıdır. Gərək ki, o özünü qəribə aparırsa aşdırırb səbəbini tapmısız...

Kəmaləxanım. Sizə demişdim axı. Səbəbi sizi sevməyidir, vurulub sizə...

Fuad Raminli. Əgər bir qadın mənə vurulubsa, fərz edək ki, siz mənə vurulmusuz – bu o deməkdir mi ki, siz psixsiniz?

Kəmaləxanım. Əlbəttə yox (*nazlanaraq*), bilirsiz o məhkumdur...

Fuad Raminli. Yəni sizə olar, məhkuma yox. Məhkum da insandır. Ona görə də nəticədən əvvəl gərək həmişə səbəbi axtarmaq lazımdır. Sizin belə düşüncə tərzinə çox təəssüf edirəm. İrad tutmağa nə var, onu hər kəs bacarı. Gedin, siz də iradınızı yaxşı-yaxşı düşünün. Vacib iş əmələ gəldiyinə görə tədbirlər planı qalsın sonraya...

Kəmaləxanım pərt halda otağı tərk edir.

III pərdə I şəkil

Görüş otağı. Arakəsmənin bir tərəfində Məlahət, digər tərəfində Naim dayanıb.

Naim. Niyə bu tərəfə keçmirsən?

Məlahət. Sənə nə lazımdır, niyə gəlmisən?

Naim. Gəlmişəm səni görəm.

Məlahət. Çox naşaq yerə... Həbs olunmağım-dan indi xəbər tutmusan?

Naim. Neçə vaxtdı işlə bağlı xaricdə idim. Ona görə gələ bilməmişdim.

Məlahət. Demək, ötən iki ildən çox müddəti xaricdə olmusan? Köhnə vərdişindən əl çəkmirsən. Hələ də yalan danışmağı tərgitməmisən?

Naim. Məlahət, sənin isə hələ də mənə olan hirsin soyumayıb. Necə vardın, elə də qalmışan...

Məlahət. Çıx get, çıx get yenə o sevimli xarıcinə, gözlə cəzam qurtaranda gələrsən...

Naim. Məlahət, bu qədər hikkəli olma, qulaq as mənə, imkan ver sözümü deyim...

Məlahət. Mən səni nə görmək istəmirəm, nə də eşitmək belə istəmirəm. Sağ ol...

(Məlahət acıqlı şəkildə dönüb səhnədən çıxır. Onun getməyindən təəssüflənən Naim qəmgin halda səhnəni akaş tərəfdən tərk edir.)

III pərdə

II şəkil

Dörd məhkum qadın həyətdə ağac altında qoyulan oturacaqda oturub söhbət edirlər.

Vüsalə. Hə, danışın görək eşitdiyiniz xəbərlərdən. Öləndən, qalandan...

Adilə. Ağzını xeyirliyə aç. Ölənimiz yoxdu, heç olmasın da. Allahın yaziq bəndələriyik. Biz elə burada ölü kimi bir şeyik. Məgər bu yaşamaqdır?

Püstə. Ay qız nə olub axı, Allaha şükür. Nəyimiz çatmır. Hökumətin verdiyindən yeyirik, içirik, yatırıq. Bir kişi ilə yatırıq da, başqa nəyimiz çatmır...

Samirə. Heç bilirsiz, bütün zon sevgi içində üzür. Hamısı sevir bir-birini. O gün təzə gələn bərisi üçün saçılıdı idı. Biri deyirdi mən sevirməm onu, o biri deyirdi yox, o mənimdir.

Adilə. Sən niyə hamını qatırsan bu sıraya. Çox olsun sayımızın on-onbeş faizi. On beş faiz hamı deyil ki..

Samirə. Aaz,söz məsəli dedim də. Sən də lap ucuzluğa gedərsən e... Hə, Axyanımın cibindən yenə sevgi məktubu tapılıb axtarış vaxtı. Budəfə kimə olsa yaxşıdı, zabitə...

Vüsalə. O da dəstə rəisini sevir?

Samirə. Yox, hamı bilir ki, dəstə rəisi “zənit”di. Növbətçi zabit Səmayəyə...

Adilə. Aaa... nə danışırsan? Ay qız o subay deyil, evlidi...

Samirə. Görüntü üçün olan evlilikdəndi. Hə, onu hələ ötən ay gigiyena otağında bir başqa məhkumla sarmaşıq görüblər.

Püstə. Mənim daha sözüm yoxdu...

Samirə. Səbirə də sex rəisi Soltan üçün şeir deyib gəzir...

Vüsələ. Ona halaldı. Adam vurulanda kişiyə vurular da, yoxsa qadın qadına da sevgili olarmı? Baxarsan, şeirləri ilə axırda onu bişirəcək.

Adilə. Bişirəcək yox, başını yeyəcək. Sorağı gedib çatacaq baş idarəyə, Soltanı da mitilləyəcəklər işdən çölə.

Samirə. Bay... Öküzün yekəsi tövlədə qalıbmış, xəbərin böyüyü az qala yadımızdan çıxmışdı...

Vüsələ. Hansını deyirsən, Sonanın xəstəxana-yaya getməyin dərdindən özünü dəliliyə vurub hə-yətdəki hovuza girməyinimi deyirsən?

Samirə. Yox, ay qız... Bu gün səhər neçə il-dən sonra Məlahətin əri görüşə gəlibmiş. Məlahət də acılayıb qovub görüşdən. Görüşmürəm, vəssalam. O biçarə də suyu süzülə-süzülə qayıdır geri.

Püstə. Əlbəttə, istəməz. İndi rəis qala-qala, onu istəyəcək?..

Adılə. Allah bilir, bədbəxt oğlu eşidib ki, arvadı rəisə aşiq olub, durub ona görə gəlib, yoxsa bu gün hardan yadına düşüb?

Vüsələ. Ay qız, görən doğrudanmı rəis ona əhəmiyyət vermir? Heç inanılası deyil...

Püstə. Əgər məncə gizlin "xod" eləsəydi, rəis onu narazı qoymazdı. Rəisimiz özünü gözütox aparsa da, deyəsən, heç elə də əfəl və ya mələk deyil. Bilir nəyi harada neçə əldə etmək olar. Amma, belə aləmə car çəkəndən sonra Məlahətə baş qosacağına inanmırıam. Onda gərək rəis də onun ağilda olsun...

Uzaqdan Nəzarətçi xanım onları haraylayır.

Nəzarətçi xanım. Ağacın altındakilar, sizinlə-yəm, axşam yoxlaması başlayır, meydana gəlin.

Vüsələ. Zalimin qızı imkan verməz ki, bir az sərbəst qalaq. Belədən-elə qovur, elədən-belə qovur. Durun gedək, çarə yoxdu...

Yoxlamani bildirən uzun zəng səsi eşidilir. Onlar yerlərindən qalxıb meydana tərəf gedirlər.

III pərdə

III şəkil

Rəis otağında oturub. Kəmaləxanım daxil olur.

Kəmaləxanım. Fuad müəllim, siz məni qına-yırsız, gördünüzmü bu qadının başı xarabdır. Əri

görüşünə gəlib, "xanım" da (*əda ilə*) açıqlanıb, onu görüşdən qovub...

Fuad Raminli. Kimi deyirsiz? Nə üçün, niyə görə?

Kəmaləxanım. Məlahəti deyirəm də...

Fuad Raminli. Gedin, göndərin yanına, görüm nə məsələdir?

Kəmaləxanım. Oldu, bu dəqiqə, (*nazla*) başqa sözünüz, göstərişiniz var?

Fuad Raminli. Xanım, olanda deyəcəyəm...

Kəmalaxanım çıxır,

Fuad Raminli. (*arxasınca baxaraq*) Sonra da adamı qınayırlar. Beləsinə necə baş qoşmaya-san?...

Məlahət gəlir.

Məlahət. Gəlmək olar?

Fuad Raminli. Gəl.

Məlahət. Dedilər siz çağırıtmışız.

Fuad Raminli. Hə,mən çağırıtmışam.Söhbətim bəlkə uzun çəkdi, əyləş.

Məlahət divarboyu düzülmüş stullardan birinə oturur.

Məlahət. Nə qulluğunuz?

Fuad Raminli. Qulluq üçün çağırmamışam. Bu nə söhbətdi, deyirlər yoldaşını görüşdən qov-musan? Səbəbi nədir?

Məlahət. Səbəbi? Səbəbi onu görmək istəmi-rəm.

Fuad Raminli. Nədən? Niyə görə? Danış mənə. Sən bilirsən ki, görsəm haqlısan, sənə haqq qazandıracağam.

Məlahət. Necə deyim, adam deyil. Üç il bir evdə yaşadıq mən onun ər olmasını görmədim.

Fuad Raminli. Nə mənada?

Məlahət. Elə hər mənada. Həmişə özünü elə aparırdı ki, guya məni sevir. Əslində isə o məni heç vaxt istəməyib. Ürəyində başqası idi. Sanki, mənimlə kirayə yoldaşı idi. Evliliyə razılaşış ibiki-miz bir evdə kirayədə yaşayırdıq. İslərin yarısını mən görürdüm, yarısını da o. Əvvəllər elə bilirdim onun mənə diqqətsizliyi işinin çoxluğundan, qazancının azlığındandı. Ancaq illər keçdikcə heç nəyin dəyişmədiyini, təkrarlandığını hiss etdim. Evə topa-topa pul gətirəndə bir dəfə soruşmadı, qışqanmadı ki, sən bu pulları hardan və necə qazanırsan. Onda mən qət etdim ki, biz ayrılmalıyıq. Düzünə qalsa, məni tutulmağa o vadər etdi...

Fuad Raminli. Necə vadər etdi?

Məlahət. Sizcə mən hökmümdə yazılıan dələduza oxşayıram?

Fuad Raminli. Dələduzun yəni qaşı, gözü fərqli olur?

Məlahət. Dələduz var, anadan gəlmə, xüsusi qabiliyyətli...Sizi necə inandırırm ki, mən dələduz olmamışam, dələduzlar qaldı qıraqda, bu adı mənə qoydular. Mən adicə vasitəçi olmuşam. Mən

kiməm, nə səlahiyyətim var ki, iş düzəldəm. Pulu alanlar çöldədi, mən isə həbsxanada cəza çəkirəm. Adıma yazılan iddiadan cüzi bir hissəsi mənlikdi, qalanlarını mən yeməmişəm. Məni bu dələduz oyunlarına girməyə vadar edən sizin ər hesab etdiyiniz insandır.

Fuad Raminli. Onu dedin. Bəs necə? Sizə deyirmiş ki, gedin evə pul gətirin.

Məlahət. Xeyr. Mən onu görməmək üçün bəzən evə gəlmək də istəmirdim. Heç soruşturdu-mu hardan gəlib, hara gedirsən? Xərclədiyini haradan almışan? Açıq aşkar görünürdü ki, ma-aşla bu qədər qazanmaq olmaz. O, ancaq öz mü-siqisi ilə yaşayırıdı, hə, musiqişunas idi. Tamamilə sənətinin xəstəsi idi. Kənardan xoşbəxt görün-səm də, özümü yalqız, kimsəsiz hiss edirdim. Tə-səvvür edirsiz, nə qədər əzablı idi belə yaşamaq...

Fuad Raminli. Bəs ananız sizinlə maraqlan-mırdı?

Məlahət. Anam hələ yaşım tamam olan kimi məni ərə verib rahatlanmışdı. Özü deməsə də, sonra eşitdim qoca bir dula ərə gedib. Bilirdim ki, kefindən getməyib, istəmədim onu təzədən qay-ğılarımla yükləyəm, evdəki soyuqluğu gizlədim anamdan. Dərdimi özüm çəkməliydim. Onun üçün də başımı qatmaqdan ötrü həmişə əylənmək, vaxtımlı xoş keçirtmək istəyirdim. Buna gö-rə isə çoxlu pul lazım idi. Çoxlu pulu tək başına

qazana bilməzdim. Bu məqsədlə çoxlu pul qazanınlara vasitəçi olmağa başladım. Daha doğrusu oyuna qoşuldum. Anlayırdım ki, nə vaxtsa oyun dağılanda acı çəkən o vəzifə adamları yox, vəsi-təçilər olur. Geri qayıtməq çətin idi. Fikirləşirdim ki, harda qırılır qırılsın. Qırıldı da... Bilirsiz, siz burda işləməyə başlayan gündən keşmiş rəisdən fərqli olaraq insana isti münasibət göstərməyiniz, narahatlığını, qaygınız sizi mənim gözümdə xeyli ucaltdı. Həmin rəis manyak idi. Onunku ancaq məhkumları söymək, təhqir etmək, gözü-nün odunu almaq üçün döydürmək, hansında da bir balaca boşluq hiss edən kimi fürsət axtarışına çəkmək idi. Vəzifəsindən istifadə edib yetənə yetirdi, yetməyənə daş atırdı. Zəh-ləm gedirdi ondan..

Fuad Raminli. Bəlkə, sizə kompliment demə-yib, ona görə zəhləniz gedir.

Məlahət. O kobud, suyuşiyığın biri idi. Özüm ona baş qoşmadım. Mənim sizin kimi diqqətci, qürurlu kişilərdən xoşum gəlir.

Fuad Raminli. Sənin uşağın var?

Məlahət. Olmadı...

Fuad Raminli. Neçə il bir yerdə yaşadınız de-din?

Məlahət. Üç il.

Fuad Raminli. Üç il böyük müddət deyil. Cə-zanın yarısını çəkmisən. Sən hələ bundan sonra

həyatının gözəl çağlarını yaşayacaqsan...

Məlahət. İnanırsız, neçə illərdir mənim həyatım barədə maraqlanan, belə qayğıkeşliklə danışan adam görməmişdim. Nə qədər insanpərvərsiniz. Buna görə də sizi gördüyüm gündən hamiya dedim ki, mən bu kişiyə aşiq oldum, sevdim onu...

Fuad Raminli. Mənim məhkumlara diqqətim, qayğım borcumdur.

Məlahət. Elə deyil. Sizin kimi vəzifə borcu olan başqa işçilər də var. Bəs niyə onlar da diqqətcil deyil? Məhkuma ikinci növ adam kimi baxırlar. Fikrləşmirlər ki, bir gün özləri də, yaxınları da məhkum ola bilərlər. Bax, bu səbəbdən sizi sevməkdə haqlıyam... Başa düşürəm, bəlkə də mən düzgün etmirəm, ancaq bu məndən asılı deyil, ürəyim günahkardı...

Fuad Raminli. Qulaq as, sən ürəyini düz yola qaytar, yoldaşın sənə laqeyd olubsa, sənin də o sayaq ona soyuqluq etməyin düzgün saymaq olmaz. Hələ ki, onun ailəsi hesab olunursan, rəsmi boşanmamışan. İnsandı, ola bilər, nə etdiyini dərk etməyib. Görüşün, güzəştə gedin, ümid verin, bir də yoxlayın...

Məlahət. Bu adam mənə narahatlıqdan, dərddən başqa bir şey verməyib. Neçə aylardı sizi ürəyimə salandan elə xoşbəxt idim. Həbs olunmağımdan sonra yox olmuşdu. Yenə haradansa gəlib çıxdı, bütün rahatlığını aldı. İstəmirəm onu

görmək...

Fuad Raminli. Onu mən çağırılmışdım. Xəbər göndərib qınamışdım ki, iki ildən çoxdur niyə gəlib ailənlə maraqlanmırızsız?

Məlahət. Siz?!

Fuad Raminli. Bəli. Səni də qınayıram, yaxşı- yaxşı fikirləş. Həyat bir günlük deyil. Onu elə ya- şamaq lazımdır ki, sonra peşman olmayasan. Gedə bilərsən...

Məlahət susqun və mütəassir halda durub otaqdan çıxır. Səhnə dəyişir, o, dəhlizdə Əminə ilə qarşılaşır.

Əminə. Dayan. Nə olub, belə fikirlisən? Bili- rəm haradan gəldiyini... Yoxsa xətrinə dəyib?..

Məlahət. Yox, elə bir şey olmayıb...

Əminə. Onda sənin xətrin istəyən sözü deməyib, yəqin buna görə qanın qaralıb. Amma, na- haq yerə. (*Yaxınlaşış nəfəs-nəfəsə dayanaraq Məlahətin əllərini nəvazışla əllərinə alır.*) Boşla bu mənasız niyyətini, özünü üzməyini. Dəyməz... Mən kişilərə vurulan qadınları heç cür anlaya bil- mirəm. Bu kişiler sizə saysız-hesabsız dərdlərdən başqa nə verirlər? İşləri düzələnəcəndi, sonra qa- dını əzablara düçər edib atırlar. Hamilə qalırsan, uşaq doğursan, minbir çətinliklərlə böyüdürsən. Axırı nə olur? Naşükür kişilərdən naşükür də öv- ladlar törənir. Böyüdüyüün uşaq yaşlaşanda sənə baxmaq istəmir. Səninsə ömrün qurtarmaq bil- məyən daimi qayğılarla puç olub gedir... Qəm-

lənmə. (*Onu özüñə bərk-bərk sixaraq dodaqlarından öpür.*) Gəl belə edək. Bacı olaq, rəfiqə olaq, bir-birimizi sevib yaşayaq. Nə özümüzə, nə özgəyə zərərsiz-xətərsiz. Nəyə gərəkdir kişi? Kişisiz də yaşamaq mümkündür. Hə, nə deyirsən, mənim-lə razısan?..

Məlahət Əminəni özündən aralayıb heyrətlə ona baxır.

Əminə. Düzünü deyim, sevirəm səni. Sənin yerisin, qamətin məni dəli edir...

Məlahət. Deyəsən sən heç çöldə də dinc oturan qadın olmamışan. Get özünə ayrısını tap. Mən sən deyənlərdən deyiləm... (*hirslə səhnədən gedir*)

Əminə. (*Məlahətin arxasında*) Sən ağılsızsan...

IV pərdə

Yenə görüş otağı. Bu dəfə Məlahətin anası Cəmilə üzü pəncərəyə oturub qızını gözləyir. Məlahət səssiz addımlarla anası oturan tərəfə daxil olub kürəyini arxadan qucaqlayır.

Məlahət. Ana, qurban olum ayaqlarına gələn yerdə, sən olmasan mən olərəm, (*kövrəlir*) səndən başqa kimim var mənim...

Cəmilə. Mənim ağılsız balam, bəsdi, ağlama, sil gözünün yaşını. Tək niyə olursan...

Məlahət. Bilirəm kimləri deyəcəksən. Onlar hamısı xoş günün adamlarıdır. Çətin gündə birini də tapmazsan. Mənə arxa duran bir sənsən. Nə yaxşı gəldin. Dedim daha gəlməzsən, o dəfəki sözümdən incimisən...

Cəmilə. İncidim, incimədim, neynim balam-san. Allah qoysa, sənin də balan olanda bilərsən ana olmaq nədir...

Məlahət. Hə, danış görüm, gör neçə aydır göruşmürük, nəvar, nə yox. Dost tanış necədir, söhbət eylə.

Cəmilə. Kimi necə görmüşdünsə elə də qalib. Bir dəyişiklik yoxdur. Sənin vəziyyətin necədir? Qabaqdan soyuqlar gəlir, o bağlamanı görürsən hamısı paltardı. Gətirdim əynin isti olsun.

Məlahət. Ay ana, bu yekəlikdə bağlamanı necə gətirmisən? Yaşlanmışan, niyə özünə bu qədər əziyyət vermisən?

Cəmilə. Ananı incitmək istəməyən qız türmə-yə düşməzdi...

Məlahət. Nə edim, qismətim beləymmiş. Sən narahat olma, bax, rəisimiz hər birimizə qış gəlməmişdən isti paltar payladıb. Geyimimiz, yeməyimiz hamısı qaydasındadır. Çox insan adamdır.

Cəmilə. Yaman tərifləyirsən. Heç gözüm su içmir bu təriflərdən...

Məlahət. Ana, mən həqiqəti deyirəm.

Cəmilə. Elə mən də həqiqəti bilmək istəyirəm.

Qulağıma bəzi sözlər çatıb. Doğrudurmu sən onun üçün ağlını itirmisən? Düzünü de, aranızda bir yaxınlıq var?

Məlahət. Ana, sən nə danışırsan? O, yaxşı insandır. Onu görmək üçün əldən gedən özüməm, o günahkar deyil. Çox sözlər məni istəməyən adamların qoşmasıdır, paxilliqdandır. Ana, mənim ondan xoşum gəlir...

Cəmilə. Qızım, birdən o vicdansız sənin cavaklıından istifadə edər. Ona nə var, o paqonlu, sən məhkum. Bu gün burda rəisdi, sabah başqa yerdə. Nə olacaq, sənə olcaq. Adın ləkələnəcək, illər boyu dalınca zurna çalınacaq. Ərin eşitsə elə həmin gün məhkəməyə ərizə verib boşanacaq.

Məlahət. Boşansın da... Mən onu sevmirəm.

Cəmilə. Ay mənim axmaq kızım, eşitdim yanına gəlib görüşməmisən. Gərək görüşünə gələy-din. Sən yaxşı ol, qoy pislik ona qalsın. Bir də elə şey etmə. Qaldı ki, rəisinə, mən indi onunla da görüşüb söhbət edərəm.

Məlahət. Ana, qurban olum sənə, ona güldən ağır söz demə. (*Yalvarişla anasını qucaqlayır,*) Yenə deyirəm, onun heç bir günahı yoxdur. Söz-söhbətin yayılmasına ilk növbədə mənəm günahkar. Özün də görəcəksən, o, yaxşı insandır. Mən onu sevirəm...

Cəmilə. Zavallı balam, mənasız sevgi ilə özünü üzürsən. Yaxşı, narahat olma, (*onu öpüb özün-*

dən aralayır) get daha, sağ ol, yenə gələcəyəm...

Ana bala sağollaşıb ayrırlırlar. Səhnə firlanır, rəsi-
sin otağı görünür. O, öz yerində oturub telefonla gös-
tərişlər verir.

Fuad Raminli. Eşidirsiz, axşam yoxlamasına-
dək tapşırduğum işlər yerinə yetirilsin. Məhkum-
ların hamısını qeydə alıb, münasibətini öyrənin.
Ümumiləşdirib mənə məruzə edin.

Cəmilə içəri daxil olur.

Cəmilə. Gəlmək olar?

Rəis onu görcək dəstəyi qoyub ayağa qalxır, qarşı-
sına gəlir.

Fuad Raminli. Buyurun, gəlin. (*Sonra əyləşmə-*
yə yer göstərir.) Əyləşin

Cəmilə. Mən Məlahətin anasıyam.

Fuad Raminli. Çox şadam.

Cəmilə. Sizdən bir təvəqqəm var. Baxmayın
ki, qızımın 23 yaşı var, o hələ çox cavandır. Ağlı
uşaq ağlı kimidir. Xahiş edirəm, yalvarıram, ona
fikir verməyin, onu yoldan çıxarmayın. Onu yol-
dan çıxarsanız, bilin ki, xeyir tapmayacaqsınız.
Mən qızımı rüsvay etməyinizi, sizə heç cür bağış-
lamaram...

Fuad Raminli. Xanım, siz nə danışırsız? Danışığınızın fərqindəsizmi? Eyib deyilmi mənim ba-
rəmdə belə şeylər düşünürsüz? Mənim evim,
ailəm var. Məlahət mənim qızım yaşındadır. Elə
bir şey olsa məni burda heç işləməyə qoyerələrmi?

Amma mən o qızı da başa düşürəm. Atasız böyüüb, qardaşı evi atıb gedib, yox kimidir. Yoldaşı özünə uyğun olmayan başqa bir dünyyanın adamıdır. Uşağı da yox. Onun xəyalları hamısı tənhalıqdan gəlir. Ona kömək etmək, həyan olmaq lazımdır. Yoldaşı ilə barışdırmaq lazımdır. Siz isə görüşünə aylarla gəlmirsiz. Bəzən isə altı aydan bir gəlirsiz. Heç bir insan nə cinayət törətməkdən, nə də həbs edilməkdən sığortalanmayıb. Həyatdır, olur. Xüsusilə, həbs edilən qadın olarsa, onu unutmaq, taleyin ümidiñə buraxmaq hansı insafdandır? Söhbət təkcə sizdən getmir. Siz analar həmişə olmasa da, bayram-bayrama gəlirsiz. Qalan doğmalar, qohumlar isə qadın həbsə düşən kimi yadlaşırlar, üzlərini döndərir-lər... Əgər bir qadın həyatında səhv edibsə, yixilibsa, onu ayağa qaldırmaq, kömək olmaq qeyrətsizlikdir..? Elə bilsiz Məlahətin belə vəziyyətə düşməsində sizin günahınız azdır?

Cəmilə. Cənab rəis, tək qadınam,ancaq dolanıran, tez-tez gəlməyə imkanım yoxdur, dolanışıçı çatdırıa bilmirəm...

Fuad Raminli. Bəhanədir, onun burada heç nəyə ehtiyacı yoxdur, təkcə mənəvi dayaq olası ünsiyyətdən savayı. Yəqin elə o imkansızlığı görə qızı on səkkiz yaşına çatan kimi başınızdan etmək üçün sevmədiyi birinə ərə vermisiniz. Sonra da illərlə itirib axtarmamısız ki, görüm yoldaşı ilə

necə yaşayır? Yola gedir, ya getmir, nədir onları bir-birindən soyudan? Maraqlanmadınız ki, nəticədə qızınız dələduz adı aldı. Tək qadın deyilsiz, bildiyimə görə ərə gedibsiz. İndi də gəlmisiz qızınızı məndən qorumağa....

Cəmilə. Cənab rəis, səhvlərimi anlatdıığınız üçün sizə minnətdaram... İnsan həyatı boyu etdiyi səhvləri öyrənə-öyrənə yaşayır. Göz gördüyündən qorxar. Sizə yaxın rəfiqəmin başına gələnləri söyləyəcəyəm. O da cavanlığında törətdiyi kiçik bir əmələ görə cəza almışdı. Bir-neçə il ailəli olsa da uşağı olmamışdı. Həbs olunandan sonra yoldaşı onu boşadı. Cəzası yüngül olduğundan onu içəridə çox saxlamayıb, cəzasının qalanını çöldə - kalon məntəqədə nəzarət altında məcburi işə çıxardılar. Burada ona xidmətə təzə başlayan cavan bir zabit nəzarət edirdi. Bir müdədət sonra, günlərin bir günü bu zabit kefinin xoş vaxtında qadını onunla yatağa girməyə vadar edir. Zabitin yaşca dörd il kiçikliyinə baxmaya-raq ondan xoşu gəldiyi üçün qadın etiraz etmir. Bu gizlin əlaqə bir-neçə dəfə baş verir. Qadının cəza vaxtı bitir, ayrılırlar. Altı ay sonra qadının qızı olur...

Fuad Raminli. Bəs zabitin qızının olmasından xəbəri olmur?

Cəmilə. Xeyr. Çünkü, onların arasında əsil sevgi yaşanmamışdı, bilsə də heç nə dəyişməyəcək-
80

di. Bilməyinin bir xeyri, əhəmiyyəti olmayacaqdı. Zabit həyatının, karyerasının korlanmaması üçün uşağı boynuna götürməyəcəkdi. Qadının isə bu uşaq ilki olduğu üçün onu tək böyütməyə razı idi.

Fuad Raminli. Ötən illərdə buna oxşar hadisə baş vermişdi, sonda zabit aliment ödəməyə məcbur olmuşdu. Maraqlıdır, sonra nə oldu?

Cəmilə. Sonra başqa ərə getdi, bir oğlu da oldu. Uşاقlar yuxarı siniflərdə oxuyanda əri rəhmətə getdi. Vəziyyəyi ağırlaşdı. Bu səbəbdən qızını erkən ərə verdi, oğlu baş götürüb xaricə getdi, özü də tək qalmamaq üçün bir yaşlı dul kisiyə təzədən ərə getdi.

Fuad Raminli. İndi danışdılqlarının məğzi nədir?

Cəmilə. Məğzi odu ki, indi qızı həbs olunub. İstəmir ki, qızı da onun yaşadığı həyatı təkrarlasın. Bildinmi, ay “Fuadik...”

Fuad Raminli. (özünü itirir) Dayan, dayan, xatırladım səni, sən Cəmiləsən...

Cəmilə. Bəli, danışdığlarımda öz başıma gələnlərdi....

Fuad Raminli. Zabit mənəm..?

(Cəmilə dinməyib başı ilə təsdiqləyir.)

Fuad Raminli. (son dərəcə heyrətlə) Dediyindən belə çıxır ki, Məlahət mənim qızımdı..? Yox, ola bilməz. (kimsənin eşitməməsi üçün qapiya tərəf boy-

lanır) Heç vaxt inanmaram...

Cəmilə. Əlbəttə, nə vaxtsa məhkum olmuş qadından məhkum qızının varlığı sənə heç cürə sərf etməz. Həqiqəti mütləq danmalısan, başqa yolun varmı? Etiraf üçün hardadır səndə o böyük cəsarət... İstəyirsən inan, istəmirsən inanma, mənim üçün fərqi yoxdur. Qorxaq, qorxudan sarını da udma... Bu sırr elə burda da qalacaq, kimsə bilməyəcək, narahat olma. İstədim gec də olsa biləsən... Mən qızı yoldaşı ilə çalışıb barışdıracağam, sən də kömək et. Yaxşımı? Hələlik...

(Həyəcandan qurtula bilməyən rəis qımlıdanmadan susur. Cəmilə yerindən qalxıb gedir.)

Fuad Raminli. (üzüntüdən əlləri ilə üzünü örtüb öz-özüna düşünür) İndi mən nə edim? Cəmilə düz deyir, mən onu sevməmişdim, aramızda adı əyləncə olmuşdu. Məlahət bilsə həyata, insanlara baxışları dəyişməzmi? Əgər etiraf etsəm, bu sırr hamiya yayılsa cavamlıq səhvimə görə kimsə məni başa düşəcəkmi, bağışlayacaqmı? Mənə bu ziyanlı həqiqət gərəkdirmi..?

V pərdə I şəkil

Yaşayış sahəsinin həyatında sakit bir guşədə Vişalə və Püstə qarşı-qarşıya oturub nərd oynayırlar.

Püstə. Sən niyə belə zəif oynayırsan? Heç zər atmağı da bacarmırsan. Yoxsa xətrinə dəyən olub, gözümə xoş görünmürsən. Bəlkə nasazlamışan?

Vüsələ. Yox, salamatlıqdır, heç kim də xətri mə dəyməyib. Ürəyim sixilir bir az. Deyirəm lə-nətə gələydi o gün, necə ki gəldi qoşuldum dələduzlara, axırıım da bu... Yaman darixmişam uşaqlarım üçün, gətirən də yoxdur görüşəm. Deirlər e, burnumun ucu göynəyir, lap eləyəm...

Püstə. Bacı, qismətdən qaçmaq olmaz. Səni burası dələduzlar saldı, bəs mən? Mən ki özüm öz ayağımıla gəldim, Bezdim döyülb söyülməkdən, alçalmaqdan. Yatan yerdə vicdansızın işini bitirdim, vəssalam... Darixma, pis günün ömrü az olar. Vaxt gələcək böyüyəcəklər, səni heç xatırlamayacaqlar. Əzabkeş həmişə ana yazıq olur. Eh, səninlə oynamaq ləzzət eyləmir, uduzursan.

Vüsələ. Nenim, uduzmaq mənim qismətimdi. Nədə bəxtim oldu ki, zərdə də bəxtim olsun....

Adila və Samirə onların yanına gərlər.

Adilə. (*Nəzarətçi xanımı yamsılayaraq*) Kim siz icazə verib qumar oynayasız, hay? Tez eləyin, yiğisdirin. (*Gülüşürlər*)

Vüsələ. Yaxşı, bildik sancını. Gəl otur yerimdə sən oyna, mənim həvəsim yoxdur.

Yerlərini dəyişdirirlər.

Vüsələ. Sən bilərsən (*Samirədən soruşur*) səhər

klubun karşısındaki qələbəliyin səbəbi nə idi? Yenə saçlaşan vardi?

Samirə. Yox, ay qız. Kəpənəyin dostları idı, başına yiğişmişdilər, halına aqlaşırdılar...

Adilə. Nə olmuşdu axı Kəpənəyə?

Samirə. Hələ heç nə. Cəzası qurtarmağına az qalıb, dərd edir ki, çölə çıxıb harada qalacağam, kim mənə iş verəcək? Bəxtəvərin qızı dörd dəfədir tutulur, on iki ildir türmədədir. Ata-ana ölüb, bacı-qardaş onu atıb, saxlayası adamı yox, qalası yeri yox..

Vüsalə. Ay Allah, sən saxla adamı o gündən... Mən yalvarıram ki, azadlığa bir gün tez çıxmım, o da yalvarır ki, azadlığa çıxmasın...

Püstə. Problem deyil. Çıxar, dübarə kiçik bir cinayət eylər, uzağı bir həftəyə yenə qayıdar öz yerinə. Olar beşinci "xodka".

(Məlahət onlardan xəbərsiz səhnəyə daxil olur, dinnəzca kənarda söhbətə qulaq asır.)

Samirə. Hə, sən lağ eylə... Lağ edəcəyiniz günlər qabaqdadı. Bir də gördün tezliklə bir "stilyaqa" balqabağın birisini bura rəis göndəriblər. Onda baxaram halınıza...

Vüsalə. Öz rəisimizə nə gəlib gül kimi rəisimiz var, bəstəboy olanda nə olar. Ölürsən görüntündən, vid-fasondan ötrü. Bizə "stilyaqa" balqabaq-filan gərək deyil.

Samirə. Eh, fil qulağında yatmışız, xəbəriniz

yoxdu? Rəis ərizə yazıb iş yerini dəyişir. (*Hamısı təəccübələnir.*)

Adilə. Doğrudan? Niyə? Kimdən eşitdin?

Samirə. Kəmaləxanım nəzarətçi rəfiqəsinə ya-na-yana ah-vahla danışanda eşitdim. Yazığa Məlahət imkan verir ki, işləsin.? Dünyaya car çəkib ki, sevirəm onu. O biçarə də yəqin adının ləkə-lənməməsi üçün onun əlindən baş götürüb gedir.

Məlahət. Yox, düz demirsiz, elə deyil, ola bilməz... (*eşitdiklərindən təsirlənib hönkürür, gözləri yaşı yeyin addimlarla səhnəni tərk edir.*)

Samirə. Vaxsey, bu burda imiş, səsini çıxartmayıb, bayaqdan biz danışanları dinləyirmiş...

Püstə. İndi qaçaraq gedəcək düz rəisin otağına.

Vüsalə. Qızlar, deyirəm görəsən, niyə bizə qadın rəis göndərmirlər? Əksərən rəisimiz kişi olur?

Adilə. Qadın olsa nə dəyişəcək ki? Kişini "baz" ediriksə, qadını da edəcəyik "lezbiyan". Lezbiyandansa elə baz hörmətlidir.... (*Gülüşürlər*)

Bu anda səhnədə Nəzarətçi xanım görünür.

Nəzarətçi xanım. Kim sizə icazə verib qumar oynayasız, hay? Tez eləyin, yiğışdırın.

Adilə. (*o biri yoldaşlarına piçilti ilə*) Gördüz, mən sizə demədim...

Püstə. Bu dəqiqə yiğışdırarıq, darixma, yiğışdırarıq...

Nəzarətçi xanım. Yiğışdırın, hamınız klub'a gedin. Kəmaləxanım xanım tapşırıb ki, keçirələcək tədbirdə hamının iştirakı vacibdir.

Nəzarətçi xanım məhkumları qarşısına qatib aparır.

V pərdə

II şəkil

Məlahət rəisin otağına gedən dəhlizdə Kəmaləxanımla rastlaşır.

Kəmaləxanım. Yenə hara gedirsən? Nə istəyirsən bu kişidən? Kabinetini döndərmisən su başına. Düzünü bilmək istəyirsən, o, səni yox, məni sevir... İmkan verəcəksən işləsin? Yazıq ərizəsini yazıb sənin əlindən baş götürüb gedəcək burdan...

Məlahət kədərlənsə də acığından ona məhəl qoymadan yoluna davam edir.

Kəmaləxanım. (arxasında) Həyasız...

Rəisin otağı. Məlahət həyəcanla otağa daxil olur. Kitab rəfinin qarşısında dayanmış Fuad Raminliyə yaxınlaşır.

Məlahət. Hamı danışır, eşitdiyim doğrumu?

Fuad Raminli. Nə eşitmisən?

Məlahət. Deyirlər işinizi dəyişmək üçün ərizə yazmısız. Doğrumu? Demək bizdən gedirsiz, mənə görə burdan qaçırsız. Güman ki, sizə olan

sevgimin sorağı yuxarırlara çatıb. Ola bilsin ki, ailənizə də çatdırıblar. Siz haqlısınız. Bir məhkum qadından ötrü dəyərmi ki, xidmətdə nüfuzunu itirəsən, evdə ailənlə soyuqlaşasan. Bütün bunların hamısının günahkarı mənəm. Mən... (*kövrəlir, gözləri yaşarır*)

Fuad Raminli. Məlahət, qızım (*həyəcanlanır*), özünü ələ al, bir hövsələn olsun, indi izah edərəm...

Məlahət. Mən günahkaram... (*qarşısında diz üstə çökür*) Bağışla məni... Mən daha bu otağa gəlməyəcəyəm, heç yerdə adınızı dilimə gətirməyəcəyəm. Hamiya sizi sevmədiyimi deyəcəyəm. Deyəcəyəm ki, yalan idi, boş bir söz, zarafat idi... Ancaq bir xahişim var. Siz başqa yerə getməyin. Qalın burda. Heç olmasa mən cəzamı çəkib qurtarana qədər. Qalın, nə olar, yalvarıram sizə... (*ağlayır*)

Fuad Raminli. (*yaxınlaşır, nəvazişlə qolundan tutub ayağa qaldırır*) Dur ayağa, belə etmə. Elə deyil, mənim işimi dəyişməyi nazirlikdən göstəriş veriblər. Bizim işimiz belədir, daimi deyil. Tez-tez yerimiz dəyişilir, hara vacibdi, ora göndərirlər.

Məlahət. Siz getsəniz mən tək qalacağam, bu kalonda, dünyada tək, tənha... Siz getməyin, getsəniz yerinizə bir başqasını göndərəcəklər, o da nə ağılda olacaq, Allah bilir. Gələn heç vaxt sizin yerinizi verməyəcək, məhkumlara sizin kimi diq-

qətli, qayğıkeş yanaşmayacaq, sizin səviyyəniz-də olmayıacaq. Deyin ki, hələ burda görüləsi işlər çoxdu, getməyin...

Fuad Raminli. Sən narahat olma. Sən tək qal-mayacaqsan. Elə bu gün ananla yoldaşın birlidə görüşünə gələcəklər. Onların da sənə ehtiyacları var. Sən gəl xəyalla yox, həyata ayıq gözlə bax. Barış yoldaşınla. Unut, yaddan çıxar bu xəyallarını... Mənim qızımın 18 yaşı var. Bir az erkən evlənsəydim, bəlkə də səninlə yaşış olardı. Fərqi yoxdur, elə sən də mənim qızımsan... (*həyəcanından səsi titrəyir*) Sənin ömrün hələ irəlidədir, gələcəyin var. Yaxınlarda məhkəməyə əri-zə yazarsan cəzani yüngülləşdirər, evinə qayıdarsan, ana olarsan, uşaqq böyüdərsən... Hə, o zaman mənim haqlı olduğuma inanacaqsan...

Bu anda rəisin telefonuna zəng gəlir. Dəstəyi götürən Fuad Raminli ciddi görkəm alır, əli ilə işarə edir ki, "yuxarıdan" zəng vurublar.

Fuad Raminli. Bəli... Aydındı... Oldu... Elə in-di gəlirəm. (*Dəstəyi yerinə qoyur.*) Görürsən ki, çığırırlar, tələb edirlər. Gərək gedəm. Sən də get, görüşə hazırlaş. Həyatın acılarna, sinaqlarına dözümlü ol. Sən xoşbəxt olmağa layiqsən...

Məlahət göz yaşını silə-silə çarəsiz halda qapıya tərəf gedir. Bir-neçə addımdan sonra rəisa tərəf dönür.

Məlahət. (*kövrək səslə*) Xeyr, mən sizi heç zaman unutmayacağam. Mənə həyatı sevdirən bir insan

kimi siz mənim daim qəlbimdə olacaqsız... Daim qəlbimdə... Heyif ki, qaçırsız... (*Boynunu bükərək, üzgün səhnədən çıxır*)

Fuad Raminli. (*arxasında*) Eh,,, zavallım, boyunu bükkük həbsxana bənövşəsi... Hara getsəm də olanlardan, gerçəklərdən qaçmaq mümkünü? Həyat,,, həyat... Səni anlamaq çətindir... Dünyada günahsız insan olmadığı kimi görəsən, əməllərin-dəki həqiqətlərdən qaçan, vicdanından gizlənə bilən adam varmı..?

Onun da gözləri dolur. Yerinə aylasib telefonun aramsız zənginə əhəmiyyət vermədən fikrə dalır. Səslənən lirik musiqinin fonunda pərda enir.

Son

01.2013

“Üzdəniraq”ların hamısı homoseksual deyil” - MÜSAHİBƏ

Yazıcı-ədliyyə mayoru danışır

LAYİHƏ: “MƏHBƏSDƏKİ KİTAB”

Kulis.az saytının suallarını ədliyyə mayoru,
yazıcı Rövşən Yerfi cavablandırır.

**- Həbsxana mövzusu və bu mövzuda yazan
yazıcılar haqda danışın...**

- Həbsxana mövzusu sovet dövründə qadağan olunmuşdu. Bu mövzuda yazmağa icazə verilmirdi. Qadağa SSRİ-nin süqutundan sonra götürüldü. 1992-ci ildə Çingiz Ələkbərzadənin “Zindan” romanı və Qənimət Əlisaoğlunun “Lənət qapısı” sənədli romanları işlə üzü gördü. Daha sonra Oqtay Əhmədov “Cəhənnəm yolu” və “Volqodon əsirləri” ni yazdı. Onlar həbsxanada başlarına gələnləri qələmə alıblar. 90-ci illərin ortalarında “oğru dünəyasi”ndan bəhs edən kitablar buraxıldı. Bu kitablar kimisə mədh etmək üçün yazılırdı və daha çox satış üçün nəzərdə tutulmuşdu. Artıq həmin kitablar unudulub. Son dövrlərdə həbsxana mövzusunda Faiq Balabəylinin “Lənətlənmış həyat” povesti, Əyyub Qiyasın “Zindan həyatından şeirlər” əsərləri çap olunub.

- Sizi adınızı çekdiyiniz yazılıclardan fərqləndirən nədir?

- Adlarını sadaladığım müəlliflərdən əsas fərqlim odur ki, yazdıqlarımı Penitensiar Xidmətin əməkdaşı olaraq qələmə almışam. Penitensiar Xidmətdə işləmiş yeganə yazıçı hələ ki mənəm. Xidmətə başlayandan bir il sonra gördükłərimi yazmağa başladım. Uzun müddət yazdıqlarımı üzə çıxarmağa çəkindim. Düşünürdüm ki, məni oturduğum budağı kəsməkdə ittiham edəcəklər. Həbsxana həyatından bəhs edən “Üzdəniraq ada” adlı ilk kitabım 2004-cü ildə çap olundu. Etiraf edirəm ki, qorxumdan soyadımı gizlətdim, təxəllüs götürdüm. Bizim idarədə kitab oxumağa hövsələsi olan işçilərin sayı bir əlin barmaqlarının sayı qədər idi. Elə indi də təqribən o qədər olar. Kitabımı onlara çəkinə-çəkinə verdim ki, oxuyub fikirlərini bildirsinlər. Onlar oxuyandan sonra kitabı nə təriflədilər, nə də tənqid etdilər. Belə desək əhəmiyyət vermədilər. Bundan sonra ürəkləndim ki, yazdıqlarımızda qorxulu bir şey yox imiş. Yazdığım povestləri 2008-ci ildə, keçmiş rəhbərliyə diskdə təqdim etdim. Həm də raport yazıb, xahiş etdim ki, yazılarımın kitab halında çapına kömək etsinlər. Bir ay sonra daha yaxşı yazmağı və əlaqədar təşkilatlara müraciət etməyi tövsiyyə edən cavab məktubu gəldi...

- İndiki rəhbərliyə necə, müraciət etmisi-nizmi?

- Yeni rəhbərliyə müraciət etmədim. Düşündüm ki, heç bir faydası olmayıacaq. Bu ilin əvvəllərində isə pensiya vaxtımı 8 il qalmasına baxmayaraq işdən çıxmaq üçün ərizə yazdım. Ehtiyatlanırdım ki, işdən çıxmışıma mane olarlar, ona görə bir neçə səbəb göstərmişdim. Səbəblərdən biri belə idi ki, yaradıcılıqla məşğul olmaq istəyirəm. Çağırıb soruşan olmadı ki, 17 ildir zabitsən, niyə işdən çıxırsan və nə yazırsan? Saya salan olmadı. Ümumiyyətlə, Penitensiar Xidmətdə ədəbiyyata münasibət aşağı səviyyədədir. Yazıçılıq sənətini mənasız bir iş hesab edirlər. Doğrudur, cəzaçəkmə müəssisələrində ildə iki-üç yazar dəvət edib bir neçə tədbir keçirirlər, məhkumların şeirlərindən ibarət almanaxlar tərtib edirlər. Amma bütün bunlar sadəcə görüntü, hesabat naminə edilir. Qısası burada kadrlara başqa “meyarlarla” nəzər yetirirlər...

- Cəzaçəkmə müəssisələrində daha çox hansı mövzuda olan kitablar oxunur və dustaqların ədəbiyyata marağı varmı?

- Cəzaçəkmə müəssisələrində əvvəllər kitab-xanaların vəziyyəti qənaətbəxş deyildi. Həbsxanaların kitabxanalarına son illərdə hökumət xətti ilə latin qrafikasında nəşr olunmuş Azərbaycan və dünya klassiklərinin əsərləri gətirilib. Cəzaçəkmə müəssisəsində kitab oxuyan məhkumların sayı çox

azdır. Oxuyan dustaqlar da əsasən ali təhsilli insanlardır. Xüsusilə klassikləri, dünya ədəbiyyatından tərcümələri oxuyurlar. Orta təhsillilər oxumağa meyl etmirlər.

- Avtoritetlər, "oğru dünyası" haqda yazılan kitablar həbsxanadakı kitabxanalarda varmı?

- Belə kitabların ora gətirilməsinə icazə verilmir. Həmin kitablar ancaq əldən-ələ ötürülməklə həbsxanalara yol tapır. Sonuncu iş yerimdəki kitabxanaya beş kitabımı bağışladım. İki kitabım necə oldusa yoxa çıxdı. Kitablarımı nəzarətçilər daha çox oxuyurdu. Sonradan öyrəndim ki, kitablarımı oxumaq üçün böyük növbə varmış. Öz həyatlarından bəhs edilirdi deyə maraqlanırdılar. Yazdıqlarımı məhkumların hamısı oxumaq istəyirdi. Mən çox təəssüf edirəm ki, "Qadın düşərgəsi" adlı kitabımın çap olunmağından iki ildən çox vaxt keçsə də qadın cəza evində məhkumluq həyatı yaşıyanların bu kitabdan hələ də xəbərləri yoxdur.

- Cəzaçəkmə müəssisələrinin rəisləri, onların köməkçiləri kitab oxuyurdular mı?

- Kitab oxumağa marağı olan daha çox nəzarətçilər idi. Doğrusu, rəis və onun köməkçilərinin işi çox olur, kitab oxumağa vaxt tapmırlar. Yaziçılığımdan mənə qalan bircə o oldu ki, iş yoldaşlarım arasında adımı "kitab yazan" qoydular (gülür).

- "Üzdəniraq ada" əsərinizdə həbsxanada hörməti olmayan təbəqədən bəhs etmisiniz.

“Üzdəniraq” sözünün mənası bir çox hallarda yanlış başa düşülür. İstərdim “üzdəniraqlar”, “sanitarlar” barəsində bir qədər dəqiq izah verəsiniz...

- “Üzdəniraq ada” romanında bu barədə ətraflı yazmışam. Ancaq o romanda yaza bilmədiyim məsələlər də var ki, bu yaxınlarda çap olunacaq təkrar nəşrdə o məqamlar olacaq. “Üzdəniraq”ların hamısı homoseksual deyil. “Üzdəniraq” təbəqəsinə homoseksuallar da, “oğru dünyasının” cəzasını alıb, “sindirilan” insanlar da aid edilir. Onların “barak”ları, hamamları, yeməkxanaları və karserləri ayrı olur. Ümumi yataqxanalarda qapının girişində yatırlar. Sıra düzülüşündə də axırıncı sirada dururlar. Onlara əl verib görüşmək də yaxşı sayılır. Bir sözlə, tam təcrid olunurlar. “Sanitar” sözü isə “üzdəniraq” sözündən daha mədəni səslənir, bu səbəbdən də həmin ifadədən istifadə edilir. Həm də təmizlik məsələlərində onların əməyindən istifadə olunur. Bu əsərdə təkcə fiziki deyil, mənəvi üzdəniraqlardan, məhkuma, əməkdaşa fərq qoymadan onların insana yaraşmayan əməllərindən danışılır. Bu romanımdan başqa “Residivist” və “Qadin düşərqəsi” adlı povestlərim də həbsxana mövzusundadır.

- Həbsxana mövzusundan başqa hansı mövzularda yazırsınız?

- Yaradıcılığım təkcə həbsxana mövzusu üzə-
94

rində qurulmayıb. Bir roman, iki povest və dörd hekayəm həbsxana mövzusuna aiddir. Hələ ki, həbsxana mövzusunu işləməkdə davam edirəm. Həbsxana mövzusundan başqa müasir qadının problemləri haqqında yazmağı xoşlayıram. Ədəbiyyatda qadın mövzusu çox böyük mövzudur. Burada sevgi, sədaqət, xəyanət – bütün hisslər var. Qadını xoşbəxt olmayan cəmiyyət heç zaman tərəqqiyə nail ola bilməz. Hələlik qadın mövzusunda “Sel” və “Günahsız qatil” povestlərini yazmışam. Şübhəsiz, bu mövzunun da davamı olacaq.

21.09.2012

Kitabın içindəkilər

QANUNDA OL MAYAN “DÖVLƏT”	3
RUZİ	29
KƏTİL MƏSULİYYƏTİ	38
YAŞILIMTİL	45
DİONİSİNİN KÖMƏYİ	50
HƏBSXANA BƏNÖVŞƏSİ	55
MÜSAHİBƏ	90

Yığılmağa verilib: 25.09.2013 Çapa imzalanıb: 10.10.2013

Format: 70x90 1/32. F.ç.v 6

Sayı: 300

«OL» MMC

AZ 1009, Bakı, Azərbaycan, M.İbrahimov 43.